

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Azərbaycan
İnvestisiya
Holdinginin
Müşahidə
Surasının ilk icası
keçirilib**



**"Cəbhədə
tərədiləcək təxribatlara görə bütün
məsuliyyət Ermənistan rəhbərliyinin
üzərinə düşəcək"**



QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir**

Nº 139 (6103) 15 avqust 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyaset

Bax 2

*İlham Əliyev: "Hesab
edirəm ki, xəstəliyin
geniş vüsət
almamasının əsas
səbəbi məhz çox düzgün
atılmış addımlardır"*

**Dmitri Savelyev: "Qarabağ
problemi konkretlik tələb edir"**

Azərbaycan
Respublikasının
Prezidenti İlham
Əliyev Rusiya
Federasiyasının
Prezidenti Vla-
dimir Putinin CO-
VID-19-a qarşı-
dünyada ilk vaksinin qeydiyyata alın-
ması münasibətə tebrik edib. Bundan
əlavə, prezidentlər telefon səhbəti za-
manı Azərbaycan ile Ermənistan ar-
asında dövlət sərhədində... **Bax 5**

**"Azərbaycan-Türkiyə vəhdəti
sözə deyil, aməldədir"**

**"Bir mil-
let, iki
dövlət -
Azərbaycan və
Türkiyə. Bu gün
dünyada ikinci
bir
nümunə,
analoq tapmaq olmaz ki, iki dövlət
bir-birinə bu qədər yaxın, sıx, bağ-
lı olsun. Çünkü bu, təsadüfi deyil.
Bu, sırf qan, kök, soy bağlılığıdır.
Dilimiz, dinimiz, ruhumuz, qanı-
mız, canımız bərdir. Türkiyənin se-
vinci sevincimiz, kədəri..." **Bax 9****

**İsrailin ILTV teleşirkəti: Dağlıq
Qarabağ və ona bitişik yeddi
rayon Azərbaycanın beynəlxalq
aləmdə tanınmış əraziləridir**

**Tel-Əviv-Yaf-
foda təxmini-
nən 600 nəfərin
iştirakı ilə keçi-
rilmiş nümayiş
bizim üçün
sürpriz oldu. Lakin sözün yaxşı
mənasında bizi təəccübəldirən
odur ki, bu nümayiş İsrail ilə Qəz-
zə bölgəsi arasında, yaxud İsrail
ilə Livan arasında münaqişəyə
deyil, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə
həsr edilmişdi... **Bax 6****

**Mikayıl Cabbarov: "Azərbaycanla İsrailin
münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir"**

Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir. Bu barədə İqtisadiyyat naziri, Azərbaycan-İsrail hökmətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarovun "Yeruşəlim Post" nəşrindəki müəllif yazısında de... **Bax 4**



**Düşmənin "Gəncəni vurarıq" təxribatçı və
həyasız bəyanatı nəyə hesablanıb?**

Bəlli olduğu kimi, Dağlıq Qarabağın qondarma rejimin başçısı Araik Aratunyan həyasızcasına və daxili publikaya hesablanmış ritorikası ilə erməni KİV-nə verdiyi müsahibəsində Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyib. **Bax 7**



**Gürcüstanın
Azərbaycana
6 milyon 107 min
dollar borcu var**



Bax 9

**Holdingin yaradıl-
ması ilə ölkədə
iqtisadi əştaflıq
bərpa olunacaq**



Bax 12

**"Neftçi"nin
futbolcusu:
"Meydanda can
qoymağa hazırlam"**



Bax 16

Ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyaset

İlham Əliyev: “Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır”

“İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermek olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır.

Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq ve beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır”. Bunu Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülen tədbirlər və sosial-iqtisadi vəziyyətə bağlı videoformatda keçirilə müşavirəde bildirib.

Dövlət başçısı bildirib ki, müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarı: “Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitari-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmet yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünkü yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına getirib çıxarı. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İlkinci dələga o halda ola bilər ki, xəstəlik yoxa çıxın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz”.

Göründüyü kimi, ölkə Prizidentinin düşünülmüş siyaseti nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Fakt odur ki, məhz bu düşünülmüş siyasetin nəticəsində ölkəmiz bu böhranlı vəziyyəti dönyanın bir çox ölkələrindən daha yaxşı idarə edə bilib. Amma pandemiyanın ne vaxt qurtaracağını da heç kim bilmir. Ona görə də, sayılığı itirmədən atılan addımları davam etdirmək lazımdır.

“Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır”

Bu gün karantin vəziyyətinin yaxşılaşması Prezident İlham Əli-



yevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlərin sonda ciddi nəticələr verdiyinin bariz göstəricisidir. Sevindirici haldir ki, artıq koronavirusa qarşı mübarizə tədbirləri effekt verir və müsbət dinamika müşahidə olunur.

Onu da qeyd edək ki, pandemiya qarşı mübarizə aparılmaqla yanaşı, həmçinin sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllini tapır. Bu dövrə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük eksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən emekhaqqı alır. 760 min sahibkarə lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Bundan əlavə, 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aşəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara 190 manat həcmində müavinət verilməsi buna sübutdur. Qeyd edək ki, müşavirədə də dövlət başçısının qeyd etdiyi ki, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəsteklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək.

Şəhid ailələri və müharibə ailələrinə rekord sayda - azı 1500 mənzil və fərdi ev veriləsi nəzərdə tutulub

Bu məhz dövlət başçısının daima göstəricisidir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə ailələrinə

rekord sayıda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər və fərdi evlər də ilin sonuna dek veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə ailələrinə 8142 mənzil və fərdi ev təqdim olunub. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əllil olmuş vətəndaşların minik avtomobiləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır.

“Biz bu imkanları xalqımızın istədiyi və düşünülmüş siyaset nəticəsində əldə etmişik”

Dövlət başçısı müşavirədə bildirib ki, Azərbaycan dövlətinin öz vətəndaşına qayğı və diqqətinin reallığıdır: “Bu, bizim niyyətimizi, siyasetimizi göstərir. Onu göstərir ki, siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq eksəriyyəti maliyyə yardımına yardım olunub. Onlara 190 manat həcmində müavinət verilməsi buna sübutdur. Qeyd edək ki, müşavirədə də dövlət başçısının qeyd etdiyi ki, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəsteklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək.

“İnsanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır”

Prezident İlham Əliyev insanların sağlamlığı ilə yanaşı onların sosial vəziyyətinin yaxşılaşmasının əsas məsələ olduğunu da bildirib: “Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünkü eger bu, olmasa, bu birinci iki vəzi-

nəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdaşılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırınsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünkü buna ehtiyac var və bu, biznesi canlandıracaq”.

Xalqın dövlət başçısına inam və rəqbatı tükənməzdır

İndi dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında zeif, naəlaac qaldığı bir meqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardiçil, düşünülmüş addımlar atılıb. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüz ilin ən ağır sinağından uğurla, zəfərle çıxmək üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləri nə qədirbilən xalqımız unudacaq, nə də əlahəzər zaman. Çünkü dövlətimizin başçısı heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir, Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasetində öz təsdiqini tapır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezidentin işinə ünvanına yüzlərə minnətdərlik məktubları göndərir və bu məktublarda ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, humanizmine, xeyirxahlığına, qayğısına və şəfqətinə heyrən qaldıqlarına dileyir, öz rəhbərləri ilə fəxr və qurur hissə keçirdiklərini vurğulayırlar. Xalqının qurur mənəbəyinə çevrilmiş Prezident İlham Əliyev işə bəyan edir ki, bütün imkan, potensial və resurslarımızdan istifadə edib bu çətin sınaqdan da şərəflə çıxacaq. Hal-hazırda karantin rejiminin müddətini pandemiyanın hələ də mövcudluğunu şəraitində uzatışaq da, eyni zamanda, mərhələli şəkildə sosial təcrid siyasetinin yüksəldiməsi istiqamətdə də addımlar atmaq niyyətindəyik. Əsas olan odur ki, həmrəyliyimiz və birliyimiz hez zəman olmadığı qədər en yüksək səviyyədedir.

Bir sözlə, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir. Ola bilsin dövlət xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atınsın. Amma onu bilməliyik ki, bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

RƏFIQƏ HÜSEYNOVA

Azərbaycan İnvestisiya Holdinginin Müşahidə Şurasının ilk iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bildirib və Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün tapşırıq verib. Prezident İlham Əliyev avqustun 7-də Azərbaycan İnvestisiya Holdinginin (AİH) yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Avqustun 12-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinginin Müşahidə Şurasının (AİH MŞ) tərkibi təsdiq edilib.

Nazirlər Kabinetinin mətbuat xidmetindən AZERTAC-a bildirilər ki, avqustun 14-də AİH MŞ-nin sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümovun, Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.

Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnədarlıqlarını bildiriblər.

Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dəyaniqli inkişafın təminini və bəzi təş-



kilati məsələlər müzakire olunub. Verilən tapşırıqların vaxtında və tam həcmde icra olunması əsas tələb kimi qarşıya qoyulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilatı məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib. Müşahidə Şu-

rasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görülcək tədbirlərlə bağlı tapşırıqlar verib.

Adil Əliyev: “Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir”

Ermənistanın iyul ayından başlayaraq Tovuz rayonu istiqamətinin həyata keçirdiyi təxribatın qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı. Lakin siyasi və iqtisadi sahədə tənəzzülə düçər olmuş bir dövlətin pandemiyanın ölkəsinin ərazisində tügyan etdiyi bir dövrdə cəbhəboyu təxribat törətməsi təbii ki, bir günün işi deyildi. Bu təxribat həm də o demək idi ki, düşmən heç bir halda barışığı qəbul etmir, beynəlxalq müstəvidə məglubiyətlə qarşılaşır və bu səbəbdən də təxribat törətməyə cəhd edir.

Bu fikirlər Milli Məclis Sədrinin müavini Adil Əliyevin Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmcinin deyilir: “Düşmənin mövcud şəraitdə qeydlənləndən təxribatı heyata keçirməsi bir mənəvi deyildi. Belə ki, Cənubi Qafqazın lider dövlətinə qarşı belə bir əməliyyatı həyata keçirmək üçün Ermənistandan nə həddi, nə də cürəti çatardı. Tarixe nəzər salsaq, görərik ki, Ermənistən 1991-ci ildə SSRİ dağlıqlıdan sonra yaranmış dövlətlər içərisində yalnız Rusiya Federasiyası ilə hərbi-siyasi əməkdaşlıq qurmuşdur. Azərbaycan da daxil olmaqla keçmiş SSRİ-yə daxil olan dövlətlərlə ciddi şəkilde heç bir əlaqəsi olmamışdır. Müstəqillikdən sonraki illərdə Rusyanın təşəbbüsü



və toqquşmaların gücləndiyi dövrde Ermənistən ilə Serbiya arasında silah alveri həyata keçirildi. Bu da bir daha yuxarıda qeyd olunan fikri təsdiq edir ki, Ermənistən tərəfi həmin təxribati töretmək üçün əvvəlcədən hazırlanmışdı, yəni, bu qərar uğursuzluğa uğramasına baxmayaraq, ani verilən qərar deyildi.

Serbiya-Azərbaycan münasibətləri fonunda Serbiyanın Ermənistən tərəfə silah-sursat göndərməsi təbii ki, birmənəli deyildi və bu da hər birməni narahat edirdi. Baxmayaraq ki, Azərbaycanın humanitar siyasetindən yararlanan ölkələrdən biri de Serbiya olmuşdur. Belə ki, koronavirus pandemiyası yayılmağa başladıqdan dərhal sonra Azərbaycan hökuməti Serbiyaya humanitar yardım göstərmişdi. Lakin Serbiyanın indiki vəziyyətdə belə bir addım atması başa düşülen deyil. Baxmayaraq ki, Serbiya Azərbaycanı əzəli tərəfdəş kimi qəbul edirdi, dəfələrlə Azərbaycanın digər ölkələrdən fərqli olaraq müstəqil siyaset yürütməsinə, habelə beynəlxalq arenada söz sahibi olmasına diqqət çekmişdir.

Qeyd olunanlar fonunda yaranmış anlaşılmazlıqla son qoymaq məqsədilə və vəziyyəti aydınlaşdırmaq üçün Serbiyanın ölkəmizdəki diplomatik korpusunun rəhbəri Xarici İşlər Nazirliyinə dəvet edilmiş, ona ölkəsinin atlığı addımların dostluq münasibətlərimizə kölgə saldıgı və bizi narahat etdiyi bildirildi.

Bu görüşdən dərhal sonra, avqust ayının 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək iyul ayında sərhəddə Ermənistən təxribat töretnesindən, habelə bu təxribat zamanı Ermənistən tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən bir daha meyusluğunu bildirmişdir.

Dövlətimizin başçısının qətiyyəti mövqeyi sayəsində Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Nebojša Stefanović nümayəndə heyeti ilə birlikdə ölkəmizə səfər etdi.

Habelə, Ermənistən daimi müttefiqi olan və Ermənistən həkimiyətinə birbaşa təsir edən Rusiya qeyd olunanlar fonunda düşmən tərəfi kifayət qədər silah və sursatla təmin etməkdədir.

Bütün bunlar hansı səbəbdən baş verir?

Bu gün dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir. Azərbaycanın regionun şərksiz lideri olması və Cənubi Qafqazda dünya əhəmiyyətli layihələrin ölkəmiz tərəfindən həyata keçirilməsi, onun siyasi, iqtisadi və hərbi gücü bəzi dövlətləri narahat edir. Bu səbəbdən də biz Rusyanın Ermənistana silah satmasına şahidi olduq. Təbii ki, dövlətimiz

başçısı yenə qətiyyəti mövqə sərgili. Azərbaycan və Rusiya prezidentlərinin avqustun 12-də baş tutan telefon danışı zamanı Ermənistən tərəfinə silahların satılması və bu silahlarla düşmənin təxribat töretnesi, nəticədə isə hərbi qulluqçuların və bir nəfər mülki şəxsin həlak olması barədə geniş müzakirələr aparıldı.

Ölkəmizin münaqışının həlli ilə bağlı mövqeyi birmənalıdır, orta Birleşmiş Millətlər Təşkilatı tərəfinən qəbul edilmiş 4 qətnamə var. Bu qətnamələrdə Ermənistən tərəfinin işgalçılıq fealiyyəti birbaşa olaraq göstərilir və bildirilir ki, işğal altındaki ərazilər qeyd-şərtsiz azad edilməlidir.

Həmin qətnamələrlə bağlı Ermənistənın baş naziri Nikol Paşinyan BBC telekanalının “HARDtalk” verilişinin qonağı olarkən “Qarabağın guya Ermənistana məxsus tarixi ərazi olmasını” bildirdiyi zaman aparıcı ona “Gəlin, məsələni min illik tarixlərin kontekstində deyil, bu günün reallıqları ilə müzakirə edək. BMT Təhlükəsizlik Şurası açıq dillə bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa əsasən, bu ərazilərdəki ordunuz işğalçıdır. Amma siz oraya gedərək bu torpaqların sizə məxsus olduğunu elan edirsəniz. Siz dəqiq sülh carçısı deyilsiniz”, - dedi və Ermənistən bir dəha dünənin gözündə şovinist və işgalçi dövlət olmasına diqqət çəkdi. Habelə Ermənistən hərbçilərinin insan haqlarını pozaraq hərbi cinayətlər töretdiyini söyləyərək, onları bu cinayətləri etiraf edərək, üzr istəməyə çağırıldı.

Mikayıl Cabbarov: "Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir"

Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir. Bu barədə İqtisadiyyat naziri, Azərbaycan-İsrail Hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarovun "Yeruşəlim Post" nəşrindəki müəllif yazısında deyilir.

Nazir yazıb ki, bu gün mürəkkəb dövrü: "COVID-19 pandemiyası bizim ənənəvi həyat tərzimizi dəyişib. Virus gündəlik olaraq min-

lərlə ölüme səbəb olur. Bu, beynəlxalq quruluşun iqtisadi və sosial əsaslarını zəiflədir, yoxsulluğu gücləndirir və inkişafı ləngidir".

M.Cabbarov qeyd edib ki, bu mürəkkəb dövrde Azərbaycan da-ha bir təhdidlə üz-üzə qaldı. Ermənistandan Dağlıq Qarabağ və ətraf yeddi rayonun davam edən işğali fonunda iyulun 12-də bu ölkə Azərbaycana yeni genişmiqyaslı hücum həyata keçirdi. Hüküm münaqişə zonasından uzaqda yerləşən Tovuz rayonu istiqamətində baş verdi: "Maraqlıdır ki, Tovuz rayonu əsas neft və qaz borularının tranzit marşrutu üzərində yerləşir. Beləliklə, Ermənistannın təcavüzkar fea-

liyyəti dünya enerji bazarlarının təhlükəsizliyinə və Azərbaycanın enerji ehtiyatlarının istehlakçılarının, o cümlədən İsrailin enerji təhlükəsizliyinə böyük təhdiddir".

Müəllif bildirib ki, Ermənistanın bu texribatçı addiminin səbəblərindən biri bilavasitə bu ölkədəki vəziyyətə bağlıdır: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir, korrupsiya geniş yayılıb, emiqrasiya artır. Pandemiya ile vəziyyətə nəzarət çox zəifdir. Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə bir-birile münaqişədədir. Bu şəraitdə Ermənistən hökuməti hərbi



əməliyyatlarla insanların diqqətini daxili problemlərdən yayındırmaq üsulunu seçdi". Nazir qeyd edib ki, hazırda Ermənistən hətta Azərbaycanla xarici tərəfdəşları, o

cümlədən İsrail arasında münasibətlərə manipulyasiya etməyə çalışır: "Ermeni KİV-lərində məqalələr dərc etməklə sanksiya, embargo və boykot yolu ilə Azərbaycanla münasibətlərə son qoymağa çalışır".

O əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz tərəfdəşlərinin gündəmi ilə manipulyasiya etmir: "İsraille ikitərefli münasibətləri inkişaf etdirməklə biz Azərbaycanda bu münasibətləri üçüncü tərəflərə qarşı yönəlmirik. Bizim seylərimiz hər zaman beynəlxalq təhlükəsizliyə, sabitliyə və sülhə mühüm töhfə verməyə yönəlib. Biz tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirməyə çalışırıq. Biz divarlar əvəzinə körpülər tikməyə kömək göstərmək istəyirik və bizim qurdugu-muz münasibətlər artıq dostlarımızca xeyir getirir".

Hikmət Hacıyevin Ermənistən yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərhi Gürcüstanın KİV-lərində işıqlandırılır



ümumiyyətlə, Ermənistən yeni Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir. Adətən belə sənədlərde tarixe bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistən yenə də keçmişin girovluğundan qurtula bilməyib və çatışmaqlı kompleksi özünü bu sənəddə də bürüzə verib.

Qeyd edilir ki, strategiya adlı sənədə şovinist, ksenofob və irqçi dəyərlərin təbliği olunduğu dərhal sezilir. Erməni xalqının böyüküy, onun digər xalqlardan üstünülüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir. Ermənistən baş naziri Vahan Teryanın şərində getirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsini şadyanalıqla qarşılıyır. Əslində, Strategiyanın bütün mögzi "Babil bizim düşmənimiz id. Bəs indi haradadır? Səhralarla örtülüb" sitatında cəmləşib. Bu düşüncə sahiblərinin Yaxın Şərqdə qədim tarixi abidələri dağdan terrorçulardan heç bir fərqi yoxdur. Bütün bunları görəndə, faşist Qaregin Njdenin "Sekaqrən" kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistəndə bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam aydın olur.

Prezidentin köməkçisi qeyd edib ki,

"Cəbhədə tərədiləcək texribatlara görə bütün məsuliyyət Ermənistən rəhbərliyinin üzərinə düşəcək"



Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistən tərəfindən işğal olunmuş ərazilərimizde yaradılmış qondarma kriminal rejimin nümayənlərinin səslenirdikləri fikirləre münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmetindən AZƏRTAC-a bildirilər ki, Azərbaycanın Ermənistən tərəfindən işğal olunmuş ərazilərinde yaradılmış qondarma kriminal rejimin nümayənlərinin səslenirdikləri fikirlər heç bir məhiyyət kəsb etmir. Azərbaycanın Gəncə şəhərinin ateş tutulması ilə bağlı Ermənistən tərəfindən irəli sürürlən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işgalçılıq siyasetinin göstəricisidir və bu, onların növbəti texribat əməlləri törətmək niyyətindən xəber verir. Ermənistən-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətinde gedən döyüslərde yaşayış məntəqələrimizi və dinc əhalini ateşə tutaraq bir nəfər kənd sakinini qətl yetirən düşmən texribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.

Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistən silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyük toqquşmaları zamanı da Ermənistən silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.

"Bir daha qətiyyətə bildiririk ki, Azərbaycan Ordusu Ermənistən bütün atəş nöqtələrinin, herbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistən her bir texribatının qarşısı Tovuz döyüslərində olduğu kimi, qətiyyətə alınacaq və bu kimi texribatların tərədiləcəsinə görə bütün məsuliyyət bilavasitə Ermənistən hərbi-siyezi rəhbərliyinin üzərinə düşəcək, - deyə Müdafiə Nazirliyinin məlumatında xüsusi vurgulanıb.

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib



İsrail mediası bu ölkədə yaşıyan yüzərlə Ermənidən yəhudinin Tel-Əliv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistən təcavüzünə etiraz məqsədi ilə keçirdiyi 9 avqust 2020-ci il tarixli aksiyasını işıqlandırmaqdə davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumatda görə, İsrailin ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri" programında yayımlanan süjetində, "The Jewish Press" informasiya agentliyinin "İsraildə yaşıyan yüzərlə Azərbaycan mənşəli yəhudinin Tel-Əliv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistən təcavüzünə etiraz məqsədi ilə keçirdiyi 9 avqust 2020-ci il tarixli aksiyasını işıqlandırmaqdə davam edir.



Kəskin etirazlarını ifade ediblər.

Tədbirdə rəvvin Şmuəl Siman Tov, siyasi analistik Arie Qut, "İsraildə Azərbaycan evi"nin rəhbəri Şirin Nəxamiya Mixaeli və başqalarının çıxış etdikləri, İsrailin məltikulturalizmin, tolerantlığın hökm sürdüyü Azərbaycanla həmrəy olduğunu bir daha dünya iqtimaiyyətinin nəzərinə çatdırıqları vurğulanıb. Onlar faşist əlaltıları olan Qaregin Njde kimilərinə heykəl ucaltmaqla Holokost qurbanlarının xatirəsini təhqir edən Ermənistən iki ölkə arasındakı strateji tərəfdəşliq münasibətlərinə xələ gətirə bilməyəcəyini bəyan ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüslərde yəhudi əsilli azərbaycan-

lıların da helak olduğu faktını xatırladan natiqlər Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistən işğalından azad edilməsini, 1 milyondan çox azərbaycanlı qacqın və mecburi köçkünün öz tarixi torpaqlarına qaytarılmasını tələb ediblər.

Qeyd edək ki, ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri" programının 13.33-cü dəqiqəsindən başlayaraq gösterilən süjetdə Tel-Əliv Yafoda keçirilmiş aksiya, Dağlıq Qarabağ münaqışəsinin tarixi, Ermənistən silahlı qüvvələrinin son hərbi texribatları barədə ətraflı məlumat verilib, eləcə də Tovuz rayonu sakinlərinin fikirlərinə yer verilib.

Dmitri Saveliev: "Qarabağ problemi konkretlik tələb edir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin COVID-19-a qarşı dünyada ilk vaksinin qeydiyyata alınması münasibətilə təbrik edib. Bundan əlavə, prezidentlər telefon səhbəti zamanı Azərbaycan ilə Ermənistən arasında dövlət sərhədində vəziyyətin kəskinleşməsi problemini müzakirə ediblər.

Xatırladıq ki, Ermənistənin Baş Naziri Nikol Paşinyan bu yaxınlarda RBK telekanalına verdiyi müsahibədə Azərbaycan ilə Ermənistən arasında dövlət sərhədində silahlı münaqişələrə bağlı vəziyyəti yalnız özü üçün sərfeli mövqedən şərh edib. Onun dediyinə görə, azərbaycanlılar Rusiyada vəziyyətin sabitlini pozmaq üçün Moskvada ermənilərə hücumlar təşkil ediblər. AZERTAC Rusiya Dövlət Dumasının deputati, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelievən bu tendensiyaların inkişaf perspektivləri barədə öz fikrini bildirməsini xahiş edib.

-Dmitri İvanoviç, sizin fikrinizcə, iyul ayında Azərbaycan-Ermənistən sərhədində nə baş vermişdi? Münaqişənin kəskinləşəcəyini proqnozlaşdırmaq olardım?



özü üçün sərfeli mövqedən şərh edib. Onun dediyinə görə, azərbaycanlılar Rusiyada vəziyyətin sabitlini pozmaq üçün Moskvada ermənilərə hücumlar təşkil ediblər. AZERTAC Rusiya Dövlət Dumasının deputati, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelievən bu tendensiyaların inkişaf perspektivləri barədə öz fikrini bildirməsini xahiş edib.

-Dmitri İvanoviç, sizin fikrinizcə, iyul ayında Azərbaycan-Ermənistən sərhədində nə baş vermişdi? Münaqişənin kəskinləşəcəyini proqnozlaşdırmaq olardım?

-Hesab edirəm ki, Azərbaycan-Ermənistən sərhədində iki ölkə arasında gərginliyin gözönülmədən artması üçün obyektiv səbəblər yox idi. Dağılıq Qarabağ ile temas xəttində toqquşmalar vaxtaşırı baş verir, lakin 2012-ci ilin iyun ayından sonra bilavasitə Azərbaycan-Ermənistən sərhədində belə hadisələr olmuşdur.

Bu vəziyyətin yaranma mənbələrini üzə çıxarmaq üçün kriminalistikanın sınanmış principindən istifadə etmək lazımdır: axtar, gör kim üçün sərfəlidir. Mən üçün bir fakt aşkarlıdır ki, Azərbaycanın Ermənistənə qarşı provokasiya etməsinin mənəsi yox idi. Azərbaycan tərəfi yalnız işgal olunmuş torpaqlarının qaytarılmasını istəyir və rəsmi Bakı, öz ordusunun hazırlıq və texniki təchizat səviyyəsinin çox yüksək olmasına baxmayaraq, otuz ildir ki, bu problemi dinc yolla həll etməye çalışır. Ermənistənən niyyətlərinə gəldikdə isə, burada hər şey o qədər də birmənalı deyil.

-Hesab edirəm ki, Azərbaycan-Ermənistən sərhədində nə baş vermişdi? Münaqişənin kəskinləşəcəyini proqnozlaşdırmaq olardım?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin COVID-19-a qarşı dünyada ilk vaksinin qeydiyyata alınması münasibətilə təbrik edib. Bundan əlavə, prezidentlər telefon səhbəti zamanı Azərbaycan ilə Ermənistən arasında dövlət sərhədində vəziyyətin kəskinləşməsi problemini müzakirə ediblər.

Xatırladıq ki, Ermənistənin Baş Naziri Nikol Paşinyan bu yaxınlarda RBK telekanalına verdiyi müsahibədə Azərbaycan ilə Ermənistən arasında dövlət sərhədində silahlı münaqişələrə bağlı vəziyyəti yalnız özü üçün sərfeli mövqedən şərh edib. Onun dediyinə görə, azərbaycanlılar Rusiyada vəziyyətin sabitlini pozmaq üçün Moskvada ermənilərə hücumlar təşkil ediblər. AZERTAC Rusiya Dövlət Dumasının deputati, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelievən bu tendensiyaların inkişaf perspektivləri barədə öz fikrini bildirməsini xahiş edib.

Birləşmiş Ərəb Əmirlikləri səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır



Avqustun 14-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizəki səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZERTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmənunuşunu ifadə edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticaret, turizm, humanitar və sair sahələrdə ikitərəflı münasibələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub.

Səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi Xarici İşlər naziri təyin olunması ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Nazir Ceyhun Bayramov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysinin ikitərəflı münasibələrin inkişafı istiqamətində səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

-Sizin fikrinizcə, Ermənistən tərəfindən bu cür hərəkətlərin məqsədləri nədən ibarət ola bilərdi?

-Koronavirus pandemiyası nəticəsində Ermənistən vətəndaşlarının yerdeyişmə imkanları məhdudlaşdırıb, onlar işsiz qalırlar, çünkü ölkədə iqtisadi fəallıq dondurulub. Ermənistəndən siyasi böhranın üzərinə sosial problemlər də əlavə olunub, bu isə ümumi vəziyyəti çox kəskinləşdirir. Mən bunu istisna etmirəm ki, Ermənistən rəhbərliyi bu provokasiyanın köməyi ilə əhalinin diqqətini ölkə daxilində problemləri sosial-iqtisadi vəziyyətdən yayındırmışa çalışır.

Bundan əlavə, qeyd etmək lazımdır ki, bütün əsas atışmalar və döyüslər Tovuz rayonunda, bu rayonun Ağdam kəndi ətrafında, Azərbaycanın karbohidrogenlərinin neql edilmesi üçün strateji marşrutlar - Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, habelə Bakı-Ərzurum qaz kəmərinin bilavasitə yaxınlığında baş verirdi.

Çox ehtimal ki, Ermənistən özüն bu cür hərəkətləri ilə Şərqi-Qərb xəttindəki kommunikasiyalara potensial təhlükə yaratmaq imkanlarını nümayiş etdirir və beləliklə, dolayı yolla Azərbaycana təzyiq gələbilər. Mən bunu istisna etmirəm ki, Ermənistən rəhbərliyi bu provokasiyanın köməyi ilə əhalinin diqqətini ölkə daxilində problemləri sosial-iqtisadi vəziyyətdən yayındırmışa çalışır.

Mənim fikrimcə, əsas səbəb budur: məhz Azərbaycan-Ermənistən sərhədində provokasiya Ermənistən bu münaqişəyə üçüncü tərəfləri cəlb etmək cəhdinə dəlalet edə bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə görə, xaricdən təhlükə yarandığı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri olan ölkələr və ilk növbədə Rusiya həmin müqavilə üzrə özlərinin müttəfiqi olan Ermənistəni dəstəkləməlidirlər. İndiki halda Ermənistən KTMT üzvü olan ölkələrdən kömək istəməməsi barədə Paşinyanın bəyanatları qəribə səslənir, axı Ermənistən rəsmi şəxsləri, konkret olaraq Ermənistən Moskvadakı diplomatik nümayəndəliyin rəhbəri Vardan Toqanyan açıq bəyan edib ki, Ermənistən KTMT-dən olan həmkarlarının və konkret olaraq Rusyanın reaksiyasına ümidi bəsləyir.

Potensial təhlükə yaratmaq imkanlarını nümayiş etdirir və beləliklə, dolayı yolla Azərbaycana təzyiq göstərməyə çalışır.

Mənim fikrimcə, əsas səbəb budur: məhz Azərbaycan-Ermənistən sərhədində provokasiya Ermənistən bu münaqişəyə üçüncü tərəfləri cəlb etmək cəhdinə dəlalet edə bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə görə, xaricdən təhlükə yarandığı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri olan ölkələr və ilk növbədə Rusiya həmin müqavilə üzrə özlərinin müttəfiqi olan Ermənistəni dəstəkləməlidirlər. İndiki halda Ermənistən KTMT üzvü olan ölkələrdən kömək istəməməsi barədə Paşinyanın bəyanatları qəribə səslənir, axı Ermənistən rəsmi şəxsləri, konkret olaraq Ermənistən Moskvadakı diplomatik nümayəndəliyin rəhbəri Vardan Toqanyan açıq bəyan edib ki, Ermənistən KTMT-dən olan həmkarlarının və konkret olaraq Rusyanın reaksiyasına ümidi bəsləyir.

KTMT-nin bu bəyanata cavabı nə dərəcə simmetrik oldu?


-KTMT üzvləri tarazlaşdırılmış mövqə tutaraq hər iki tərəfi ateşkəsə çağırıldır. Bu, BMT-nin COVID-19 pandemiyasının nəticələrini araşdırmağa imkan yaranması üçün münaqişə zonalarında hərbi əməliyyatları dayandırmaq barədə çağırışına müvafiqdir. Mənim fikrimcə, Rusyanın ve KTMT üzvü olan digər ölkələrin bu qərarı çox cəhətdən Azərbaycanın ardıcıl xariçi siyaseti ilə bağlıdır. Bu qərar həm də onu göstərdi ki, münaqişə KTMT-nin fəaliyyət zonasına daxil deyil, buna görə də Azərbaycan dünya birliliyinin nəzərində ucaldı. KTMT üzvü olan ölkələrin biterəf mövqə tutması erməni tərəfi o dərəcədə hiddətləndirdi ki, dünyada azərbaycanlılara hücumlar dalğası yarandı. Kanada, Belçika və ABŞ-da belə hallar qeydə alındı, hadisələr bilavasitə diplomatik missiyaların qapılarının yanında baş verirdi.

Men bunu erməni tərəfin acılılığı ilə bağlı kin-küdürüə əlaməti hesab edirəm: Nikol Paşinyan etiraf etməlidir ki, Ermənistən bütün dünyada Azərbaycanın sühsever siyasetinin beynəlxalq müqaviləsindən necə dərs almışdır. -Sizin fikrinizcə, Ermənistən tərəfindən bu cür hərəkətlərin məqsədləri nədən ibarət ola bilərdi?

-Koronavirus pandemiyası nəticəsində Ermənistən vətəndaşlarının yerdeyişmə imkanları məhdudlaşdırıb, onlar işsiz qalırlar, çünkü ölkədə iqtisadi fəallıq dondurulub. Ermənistəndən siyasi böhranın üzərinə sosial problemlər də əlavə olunub, bu isə ümumi vəziyyəti çox kəskinləşdirir. Mən bunu istisna etmirəm ki, Ermənistən rəhbərliyi bu provokasiyanın köməyi ilə əhalinin diqqətini ölkə daxilində problemləri sosial-iqtisadi vəziyyətdən yayındırmışa çalışır.

Bundan əlavə, qeyd etmək lazımdır ki, bütün əsas atışmalar və döyüslər Tovuz rayonunda, bu rayonun Ağdam kəndi ətrafında, Azərbaycanın karbohidrogenlərinin neql edilmesi üçün strateji marşrutlar - Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, habelə Bakı-Ərzurum qaz kəmərinin bilavasitə yaxınlığında baş verirdi.

Çox ehtimal ki, Ermənistən özünü bu cür hərəkətləri ilə Şərqi-Qərb xəttindəki kommunikasiyalara



İsrailin ILTV telesirkəti: Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləridir

Təl-Əviv-Yaffoda təxminən 600 nəfərin iştirakı ilə keçirilmiş nümayiş bizim üçün sürpriz oldu. Lakin sözün yaxşı mənasında bizi təəccübləndirən odur ki, bu nümayiş İsrail ilə Qəzzə bölgəsi arasında, yaxud İsrail ilə Livan arasında münaqişəyə deyil, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdi.



AZERTAC xəber verir ki, İsrailin ILTV beynəlxalq telesirkətinin (İsrail haqqında xəbərlərin əsas buraxılışı milyonlarla tamaşaçı auditoriyasına malik olan yeddi əsas Amerika telekanalında translyasiya edilir) efrində yayılmış "Azərbaycan nümayişi" adlı süjet əslən Azərbaycandan olan İsrail vətəndaşlarının qədim Yaffo şəhəri boyunca etiraz yürüşüne, sonra isə Erməni Mədəni Mərkəzi və Erməni Kilsəsi qarşısında təşkil edilmiş nümayişinə həsr olunmuşdu.

Məqalədə qeyd edilir ki, "İsrailde Azərbaycan evi" - İsrailde Azərbaycan Yəhudi Diaspor Təşkilatı bu etiraz yürüşünü Ermənistanın Azərbaycana qarşı sonuncu təxribatına cavab olaraq təşkil etmişdi.

İsrail telesirkətinin süjetində vurgulanır: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında en köhne münaqişədir. Bu münaqişə neticesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ve ona bitişik 7 rayonu Ermənistan tərəfindən işgal edilib. Sonuncu toqquşma Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ regionundan 300 kilometr məsafədə yerləşən Tovuz rayonunda iyulun 12-də başlanıb. Bu günlər ərzində aparılan ağır döyüşlər nəticəsində 76 yaşlı bir nəfər azərbaycanlı dinc sakin və Azərbaycanın 12 hərbi qulluqçusu, o cümlədən bir general helak olub. Süjetdə erməni provokasiyası ile üzləşmiş Tovuz sakinlərinin sözləri sitat getirilir.

Izzet Əzizov: "Ermənilər sərhədyanı rayonlara ağır artilleriya silahlarından mütləmadi atış açırdılar. Ateş səsleri dünən gecəye qədər eşidildi. Sonra bir müddət sakitlik yarandı. Dünən, iyulun 14-də sahə saat 7-də yenidən atmağa başlayıblar".

Zərnisan Gözelova: "Mən telefonda

atamla söhbət edərkən atəş səsleri eşidildi. Ağır artilleriya atəsi açılanda atam soruşdu: "Eşidirsənmi?". Mən dedim: "Eşidirəm", sonra da əlavə etdim: "Ata, buna görə sən ehtiyatlı olmalıdır". Atam səhər yeməyindən sonra evdən çıxdı və mərmi ona tuş geldi".

Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan sərhədinin Tovuz hissəsində hərbi toqquşmalardan dərhal sonra Azərbaycanın paytaxtı Bakıda minlərlə insan toplaşaraq Azərbaycan ordusuna, Azərbaycan əsgəri na dəstək olduqlarını bildirirler. Onlar deyilir: "Qarabağ bizimdir və bizim olacaq, Vətənə bölünməzdir".

İsrailin ILTV beynəlxalq telesirkətinin süjetində vurgulanır: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

İsrailin ILTV beynəlxalq telesirkətinin əsas xəbərləri programının hazırladığı süjetin sonunda deyilir: "Azərbaycan diasporu bir daha bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır. O, İsrail dövlətinin hökumətindən və dünya birliyində tələb etdi ki, Ermənistanın ciddi cəzalandırılması, Azərbaycanın ərazi bütövlüğünün bərpə edilməsi və Azərbaycan torpaqlarının erməni işgalindən tam azad edilməsi barədə BMT Tehlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb edir".

Türkiyə hərbçilərinin Azərbaycana səfəri qardaş ölkə KİV-lərində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

İsrailin ILTV beynəlxalq telesirkətinin əsas xəbərləri programının hazırladığı süjetin sonunda deyilir: "Azərbaycan diasporu bir daha bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır. O, İsrail dövlətinin hökumətindən və dünya birliyində tələb etdi ki, Ermənistanın ciddi cəzalandırılması, Azərbaycanın ərazi bütövlüğünün bərpə edilməsi və Azərbaycan torpaqlarının erməni işgalindən tam azad edilməsi barədə BMT Tehlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiye Respublikasının Quru Qoşulmazda qəbul edildi. Süjetdə qeyd edilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin 80-ci illərinin sonunda Sovet İttifaqının parçalanma dövrünün əvvəlində başlanıb. Beynəlxalq birləşmiş Ermənistan tərəfindən işgal edilmiş Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri hesab edir".

Süjetdə vurgulanır ki, əslən Azərbaycanın ənənəvi əsasları İsrailde erməni mədəniyyət mərkəzinin və erməni kilsənin qarşısında Ermənistanın son hərbi təxbibatlarına etiraz və Azərbaycan Silahlı qüvvələri dəstək eləməti olan nümayiş həmin döyüşlərdə həlak olanların xatirəsinə ehtiram eləməti olaraq bir dəqiqəlik sükutla başlanıb. Sonra Azərbaycan Respublikasının və İsrail dövlətinin himnleri səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiye Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Sil

Düşmənin “Gəncəni vurarıq” təxribatçı və həyasız bəyanatı nəyə hesablanıb?

Nəinki Tovuz, Azərbaycan Ordusunun 2016-ci ildəki Aprel, 2017-ci ildəki Naxçıvan şilləsinin dadi hələ də işgalçılardan bir yerlərini hələ də, əməlli-başlı yandırmaqdə davam edir...

Bəlli olduğu kimi, Dağlıq Qarabağın qondarma rejiminin başçı-sı Araik Arutyanın həyasızcasına və daxili/publikaya hesablanmış ritorikası ilə erməni KİV-nə verdiyi müsahibəsində Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyib. Söz yox ki, işgalçi Ermənistanın diktəsi ilə oturub-duran qondarma rejimin saxta başçısı bütövlükdə erməni ictimaiyyətinin diqqətini Tovuz uğursuzluğundan yayındırmaq məqsədi ilə belə bir həyasızlıq nümayiş etdirib.

Nəinki Tovuz, Azərbaycan Ordusunun 2016-ci ildəki Aprel, 2017-ci ildəki Naxçıvan şilləsinin dadi hələ də işgalçılardan bir yerlərini hələ də, əməlli-başlı yandırmaqdə davam edir... Lakin ehtimal etmək mümkündür ki, Arutyanın ey ni zamanda Nikol Paşinyanın Tovuz məglubiyetini ört-basdır etmək yanaşı, həm də növbəti təxribatçılıq cəhdləri vasitəsi ilə revanş götürmək cəhdlərini gizlətmir, bununla da necə deyərlər, uto-

pik xəyallara dalaraq, “Gəncəni vurmaq” xülyalarına dalır. Ancaq daha bir fakt budur ki, işgalçi və qondarma rejimlərin “gütü” yalnız silahsız insanlara, mülki vətəndaşlara, günahsız körpələrə çatır. Onlar sərhədyanı bölgələrimizdə və temas xətlərində yaşayış məntəqələrini atəş tutmağa adət ediblər, həmçinin öz yırtıcı, qanıçən və faşist simalarını dəfələrə nümayiş etdiriblər. Bəlkə turist diplomatiyasının nümayəndələri hələ də yay tətilindən qayıtmayıblar? Bəs düşmənin bu qədər həyasız bəyanatlarına qarşı hansı addımlar atılmalıdır? Beynəlxalq hüquq və konvensiyalar burada hansı sözünü deyə bilər...?

Bəlkə turist diplomatiyasının nümayəndələri hələ də yay tətilindən qayıtmayıblar?

Söz yox ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarete götürməli, o cümlədən, bu cür sərsəm fikirlərə görə hesabat və izahat tələb etməlidir. Amma dəfələrlə şahidi olduğumuz kimi, ATƏT MQ bu dəfə də susqunluluğunu nümayiş etdirir, bu-



nunla da sübut edir ki, onun həmsədlər tərkibi yararsız və heç bir səmərə verməyən, sözün əsl mənasında boş-boş fikirləri ilə vaxt uzadan fərdlərden ibarətdir. Çünkü Azərbaycanın ədalətli mövqeyi ve ictimai rəyin haqlı sualları bu gün də qüvvədə qalmaqdadır - Görə-

sən, ATƏT MQ həmsədləri bu bəyanata niye münasibət bildirmirlər? Bəlkə turist diplomatiyasının nümayəndələri hələ də yay tətilindən qayıtmayıblar? Yoxsa Ermənistanın və DQ-in qondarma rejimi həmin bəyanatlarını səsəndirməkdən ötrü onlarla razılaşmaya gedib?

Biz, bu sualların cavabını gözəyirik və elbəttə ki, cənab Ali Baş Komandanımız cənab İlham Əliyevin dəfələrlə vurguladığı kimi, Azərbaycanın da səbri tükənməz deyil!

Rövşən RƏSULOV

Nikol Paşinyanın rüsvayçı duruma düşməsi ilk dəfə deyil

Erməni baş naziri BBC-nin Hard Talk verilişində özünü biabır edib



Ermənistanın baş naziri Nikol Paşinyan daxili siyasetdə olduğunu kimi, xarici diplomatik siyasetdə də ciddi səhvlərə yol verməkdə, ölkəsinin adını bu və ya digər şəkildə battrmaqdə davam edir. Onun hazırkı dövrə qədər bir sira beynəlxalq görüşlərdə və sammitlərdə çıxılmaz vəziyyətlərə düşməsi və rüsvay olması faktları kifayət qədərdir. Siyasi və diplomatik bilgidən “0” qiyməti alan N.Paşinyan bu dəfə dünyaca məşhur media qurumu - BBC-nin “Hard Talk” verilişində də “imtahandan” kəsilib, biabır olub.

Paşinyan ciddi siyasi fiqur kimi deyil, məhz təlxək obrazı ilə daha çox tanınmağa başlayıb

Belə ki, buna daha bir səbəb, Paşinyanın beynəlxalq ictimai rəy-

siyasi fiqur kimi deyil, məhz təlxək obrazı ilə daha çox tanınmağa başlayıb. Daha bir fakt isə budur ki, verilən sualların xarakteri də onun öz ölkəsindəki vəziyyətin nə qədər ağır vəziyyətdə olması gerçəkləyini gizlətməsinə imkan verməyib. Çünkü Qərb, xüsusilə Ermənistana zaman-zaman dəstək göstərən siyasi dairələr də reallıqda erməni hakimiyətindən əllərini üzüməyə başlayıblar.

Qərb Paşinyandan niya üz döndərir?

“Məxməri inqilab” yolu ilə həkimiyətə yiyeñəndiyi bir vaxtlarda öhdəlik götürdüyü qurumların (məsələn, Soros fondunun və s.) ümidiñərini doğrudə bilməyən Paşinyan, əslində demokratik deyil, avtoritar dövlət başçısı olduğunu isbatlaşdırıb. Bu isə, bir daha onu göstərir ki, artıq Qərb də həm Ermənistanda mürəkkəb və ziddiyətli daxili prosseslər, antidemokratiya, həmdə Ermənistana -Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini davam etdiridiyinə görə Paşinyandan üz döndərir. Xüsusilə, Tovuz istiqamətində baş verən məlum təxribatlardan sonra, dünyanın aparıcı dövlətləri və təşkilatları Ermənistandan işgalçılıq siyaset-

də acınacaqlı duruma düşməsi onun ingilis dilini pis bilməsi, həmdə kəsərlə suallar qarşısında mövqeyinin zəif olmasından ki, bu da beynəlxalq siyasi dairelərdə ona qarşı yaranmış istehzali xarakteri dəha da gücləndirir. Artıq o ciddi

tini pişləyen, Azərbaycanın haqlı mövqeyini müdafiə edən bəyanatlar səsəndirdilər. Bu reallıq isə, heqiqətən də Paşinyan rejiminin beynəlxalq arenada siyasi tullantıya çevrilmesi amilini isbatlaşmış olur.

Məhz qeyd edilənlərlə yanaşı, BBC-dəki müsahibə Paşinyanın həle siyasetçi kimi formalşamadığını, təcrübəsiz və səriştəsiz olduğunu gösterdi, siyaset elminin ona aid olmadığını açıq-aşkar xaraktrəz etmiş oldu.

Erməni baş nazir Ermənistannın işgalçi olduğunu öz dili ilə təsdiq edib

Qeyd etdiyimiz kimi, N.Paşinyan ilk dəfədir ki, bənzər tələyə düşmür və maraqlıdır ki, tələyə onu başqa birləri deyil, özü salır. Məsələn, xatırlada bilerik ki, Paşinyan bir müddət əvvəl Münxen konfransındakı bənzər biabırlığını bu dəfə dənə kəskin formada təkrarladı, izleyiciləri yüz minlərlə ölçülü nüfuzlu telekanalın məşhur programında rüsvay oldu.

Bu fakt isə, növbəti danılmaz faktları ortaya çıxarıb. Belə ki, artıq belə bir qənaətə gəlmək olar ki, N.Paşinyan adı jurnalistin qarşısında belə aciz duruma düşürse, demək ki, dövlət və hökumət baş-

çıları ilə ikitərəfi və çoxtərəfi danışqlar formatında ya dalana direñir, ya da danışqlar məngənəsində sixişib-qalır.

O, özü-özünü ifşa etməsi ilə yanaşı, həm də Ermənistanın işgalçılıq mövqeyində olduğunu dili ilə etiraf edir. Baxın, erməni baş nazir etiraf edir ki, münaqişə başlanan zaman Dağlıq Qarabağ ehalisinin 18 faizi erməni olub. Əger bu gün işgal olunmuş ərazilərimizdə bir nəfər də azərbaycanlı yaşamırsa, qondarma “DQR” yalnız ermənilərdən ibarətdirsə, demək ki, həmin ərazi işğala məruz qalıb!

Paşinyan Prezident İlham Əliyevlə danışqlarda özünü itirir və qorxuya düşür

Beləliklə, Paşinyanın biabır olması, rüsvayçı duruma sürükləməsi - ister Münhen konfransı çərçivəsində debat, isterse də BBC-yə verdiyi gülünc müsahibə onu göstərir ki, Ermənistandan baş naziri Prezident İlham Əliyevlə danışqlarda tam aciz, tərksilə olunmuş, künçə sixilmiş durumda olur, özünü itirir və sözün həqiqi mənasında qorxuya düşür. Yeni belə bir nəticə də hasil etmək mümkündür ki, bir daha görüşlərdə Azərbaycan Prezidenti ilə üzüze gelib stress yaşamamaq üçün, Paşinyan her vəchle təxribatlara gedərek danışqları pozmağa çalışır və həmin təxribatları ele onun öz başındaca çatlayır. Hər halda, onun müsahibədə düşdürüyə vəziyyət də bu cür düşünməyə kifayət qədər zəmin yaratmaqdadır.

Rövşən NURƏDDİN OĞLU

Zohrab Mnatsakanyanın BBC-nin "Hard Talk" programında yaşadığı gərgin anlar

Bu gün BBC-nin "HARDTalk" programında jurnalist Stephen Sackurun Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsi yayılıb və o çətin suallar qarşısında çətin vəziyyətə düşüb. Belə görünür ki, Ermənistanın indiki rəhbərliyi haqlı suallar qarşısında boynubükük qalmaqla sələflərinin törətdiyi cinayətləri, insanlığa qarşı hərbi təcavüzləri etiraf etməli olurlar. Amma bu etiraflar ehtiyatla, öz vətəndaşları tərəfindən ling olunmaq qorxusu ilə edilir. Amma əlahəzərət fakt fəktliğində qalır. Hələlik "dur" işarəsini dinləməyən ermənilər bütün qanunsuz əməllərinə rəgmən hələ də Azərbaycanın işgal etdikləri torpaqlardan xoşluqla çıxmış istəmədiklərini hər addımda bürüzə verirlər.

Əvəzində Azərbaycandan güzəşt qoparmağa cəhd edirlər. Bu-nu ötən ilin oktyabrın 29-da Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan BBC News-un "Hard Talk" (Çətin söhbət) programında Stephen Sackurun qonağı olarken bir daha sübut etdi. Beynəlxalq qanunları tanımayan, işğal yolu ilə Azərbaycan torpaqlarını əle keçirən ve bu qanunsuz əməllərə rəgmən Azərbaycanı kompromist olmamaqda suçlayan bir ölkənin - Ermənistanın xarici siyaset idarəsinin rəhbəri Mnatsakanyan baş naziri Paşinyandan da çətin duruma düşüb. SİA müsahibənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsinin mətnini təqdim edir:

Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan BBC News-un "Hard Talk" (Çətin söhbət) programında Stephen Sackurun qonağı olub. O, Ermənistanda hakimiyyət dəyişikliyi, islahatlar, daxili və xarici siyaset, Dağlıq Qarabağ və bir sira digər məsələlər etrafında suallara cavab verib.

Stephen Sackur: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hökumətinizin yeni ideya təklif etdiyinin şahidi olmamışam.

Zohrab Mnatsakanyan: İnqilabdan sonra belə bir sual ortaya çıxdı ki, xarici siyasetlə bağlı prioritetlərimiz nə olacaq? Bizim xarici siyasetlə bağlı prioritetlərimiz dəyişmez qalır. Bu, Ermənistanda daxilində milli təhlükəsizlik arxitekturasının qorunub saxlanmasından ibarətdir. Dağlıq Qarabağ Ermənistən üçün, xalqımız üçün ciddi təhlükəsizlik məsələsidir. Bizim üçün bu, ilk növbədə 150 000 soydaşımızın təhlükəsizliyi məsələsidir.

Hökumətimiz heç tərəddüd etmədən prosesə cəlb olunub. Biz bu işlə konstruktiv şəkildə meşğuluq. Biz sülh istəyirik, sülhə nail olmaq istəyirik. Lakin biz istəyirik ki, ağılabatan bərabərlik təmin olunsun. Biz məntiqli davranışlarıq, biz əsas prioritetimiz olan Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və statusu məsəlesi ilə məşğuluq.

Stephen Sackur: Siz mənə deyirsiniz ki, sülh istəyirik. Onda mənə izah edin, niye avqust ayında, cəmi bir neçə ay önce, Baş na-

zir özünün önemli çıxışı zamanı qətiyyətli ifadələrlə bəyan etdi ki, "Qarabağ Ermənistandır, nöqtə". Deyirsiniz, o, sülh istəyir?

Zohrab Mnatsakanyan: O, sülh istəyir, çünkü Baş nazir bildirib ki, bizim eldə etməli olduğumuz həll yolu Ermenistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün mövcud olmalıdır. İndi biz Azərbaycandan bizim maraqlarımızla üst-üstə düşən və Dağlıq Qarabağ xalqının təhlükəsizliyini nəzərə alan mesaj gözləyirik. Onlar bunu etməkdə imtina edirlər.

Stephen Sackur: Səmimi deyim ki, Baş nazir "Qarabağ Ermənistandır, nöqtə" deyəndə yaxşı bilir ki, bu, beynəlxalq qanunlara, BMT-nin mövqeyinə və bütün beynəlxalq müstəqil agentliklərin mövqeyinə ziddir. Mən bunun sülhə yönəlmış jest olduğunu görməkdə çətinlik çekirəm, xüsusilə də ona görə ki, onun kütü qarşısındaki həmin çıxışı birleşmək barədə milletçi şüərlərə müşaiyət olunmuşdu - bu cür çıxışlar 80-90-ci illərdə Azərbaycanla müharibə vaxtı eşidildi. Sizə mənə deyirsiniz ki, (gülür) Baş nazir sülhə nail olmaqdən isarlıdır?

Zohrab Mnatsakanyan: Mən sizə bunu deyirəm, Panerməni gündəliyi Dağlıq Qarabağı ehətədir. Ermənistən konsolidasiya siyasetini davam etdirir və bu, Dağlıq Qarabağ xalqını kənarda qoymur. Ermənistən inkişaf gündəliyinə, konsolidasiya gündəliyinə sağıdır və bu, Dağlıq Qarabağ xalqını kənarda qoymur. Bu, panerməni gündəliyidir və o, təkcə Ermənistən Respublikası daxilində yox, dünyanın hər bir yerində yaşayan ermənilərə aiddir.

Stephen Sackur: Lakin siz beynəlxalq hüquqları tanımlısınız, elə deyilmə?

Zohrab Mnatsakanyan: Dağlıq Qarabağ bizim soydaşlarımızın yaşadığı ərazidir. Biz qanunsuz iddia etməmişik...

Stephen Sackur: Şübhəsiz, həmin ərazidə erməni xalqı yaşayır, ancaq həmin ərazi Ermənistən deyil.

Zohrab Mnatsakanyan: Yox, yox, dediyim odur ki, Dağlıq Qarabağda bizim soydaşlarımızın yaşadığı, onların təhlükəsizliyinin



BBC NEWS
bbc.co.uk/news

qeydine qaldığımız ərazidir. Biz onların təhlükəsizliyinin təminatçılığı. Lakin biz sülh prosesinə sadıq. Lakin Dağlıq Qarabağın təhlükəsizliyi və statusu bizim əsas prioritetimizdir. Biz sülh prosesindən heç bir halda yayınmırıq.

Stephen Sackur: Bir dəqiqə, nazir, imkan verin sualımı soruşum. Sizin ən yaxın hərbi müttəfiqiniz ruslardır. Onların sizin əraziinizdə hərbi bazaları var, siz onlara uzun illərdir əməkdaşlıq edirsiniz.

Rusyanın Xarici İşlər naziri Sergey Lavrov sizin Baş nazirin cəmi bir neçə ay əvvəl verdiyi həmin o qeyri-adi bəyanatdan sonra dedi: "Tərəflər bəyanatlar verirlər, ciddi bəyanatlar. Belə bəyanatlar eşidilir ki, Qarabağ Ermənistandır". O davam edir və deyir ki, "bu ona bənzəyir ki, Albaniyanın Baş naziri Tiranada çıxış edərək bəyan edir ki, Kosova Albaniyadır". Hətta ruslar da deyir ki, sizin mövqeyiniz ebuludilməzdir.

Zohrab Mnatsakanyan: Təkrar etməliyəm, Ermənistən Baş naziri davamlı olaraq israr edir ki, biz Azərbaycandan güzəşt mesajı istəyirik.

Stephen Sackur: Amma siz de güzəşt mesajları vermirsiniz?

Zohrab Mnatsakanyan: Bir dəqiqə gözləyin. Biz güzəşt mesajlarını eşitməmişik. Ermənistən Baş naziri həll yolunun bütün tərəflər üçün - Ermənistən, Azərbaycan və Qarabağ xalqı üçün qəbul edilən olmalı olduğunu təkid edəndə bizi mövqeyinə qəbul edənə bəzək həkumət bununla bağlı çoxlu tənqidlərə məruz qalır. Lakin biz bunda israrlıyız. Israrlıyız ki, həll yolu güzəştən keçir. Həmin çıxışında o, ayrıca paraqrafda Dağlıq Qarabağın (münaqişəsinin-red.) həllindən danışır və biz bu yanaşmamızda israrlıyız ki, həll yolu güzəştən keçir.

Stephen Sackur: Bu mübahisəli konfliktə bağlı bir neçə məsələ də var. Münaqişə 80-ci illərdə başlayıb və hələ də həll olunmayıb. Mənə elə gelir ki, dalan vəziyyətdən çıxmək üçün yaradıcılıq lazımdır. Siz son 20 ildən çox müddətde Ermənistən hərbi qüvvələrinin çox ciddi pozuntulara görə cavabdehlik daşıdığını qəbul etməyə hazırlı-

sınızmı? BMT bunu qeyd edib, Avropa İnsan Haqları məhkəməsi bu-nu bildirib, Amnesty International kimi müstəqil qruplar sizin hərbi qüvvələrinin zorakılıqları haqqında danışır. Əger siz bu yeni hökumətə dinamikanı dəyişmək istəyirsinizsə, "bəli, biz keçmişdə baş vermiş ciddi pozuntulara görə cavabdehlik daşıyıraq" deməyə hazırlınız mı?

Zohrab Mnatsakanyan: Siz hadisəni biraz qarışdırırsınız. Erməni dövləti təhlükəsizliyin yeganə təminatçıdır. Siz məsələni bir az dəyişdirirsiniz, ya da təhrif edirsiniz. Erməni dövləti təhlükəsizliyin yeganə təminatçıdır.

Stephen Sackur: Xahiş edirəm sualıma cavab verin.

Zohrab Mnatsakanyan: Mən elə bunu edirəm. Biz Dağlıq Qarabağ xalqının təhlükəsizliyi üçün yeganə təminatçıyız. Biz buna cavabdehlik daşıyıraq. Biz təhlükəsizliyin təminatçısı rolunu daşıyıraq. Biz danışılqlara ele şəkildə cəlb olunmuşq ki, biz parametrlər həzırlamışq, hansında ki, biz ...

Stephen Sackur: Siz menim sualıma cavab vermirsiniz. Bir dəha cəhd edəcəyəm. Human Rights Watch təşkilatının münaqişə ilə bağlı 1995-ci ildə yaydığı ətraflı hesabatda deyilir ki, erməni qüvvələri Ermənistən Respublikasının köməyi ilə mühərribə dövründəki bir çox zorakılıqlara görə cavabdehlik daşıyıraq. Son dövrlərdə, 2017-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Ermənistənla bağlı 12 hökm çıxarıb. Onlardan 11-i ölkənin Avropa İnsan Haqları Konvensiyasını pozduğunu deyir. Sualım sadəcə budur ki, siz deməyə hazırlısanız ki, keçmişdə səhvələr olub, zorakılıqlar baş verib və siz, eləcə də Azərbaycan buna görə peşmanlıqlı ifadə etməlisiniz və həll yolunu tapmağa çalışmalısınız.

Zohrab Mnatsakanyan: Bu, irəliyə getməyin bir hissəsidir, doğrudur. Lakin hazırda biz həmçinin ən böyük prioritetimiz olan xalqın təhlükəsizlik məsələsini həll etməyin yollarını müəyyən etməliyik.

Stephen Sackur: Siz indi hərbi qüvvələrinizin keçmişdə etdiyi

bəzi şeylərə görə peşmansınızmı?

Zohrab Mnatsakanyan: 90-ci illərin əvvəlində elə bir vəziyyət var idi ki, Dağlıq Qarabağ əhalisinin 40 faizi yox edilmişdi, Dağlıq Qarabağ ərazisinin 40 faizinə nəzarət ələ keçirilmişdi. Orada ən çirkin şəkildə zorakılıqlar, pozuntular olmuşdu. Azərbaycan hökuməti bir az da irəli gedərək ermənin qətlini tərifləyib. Yaxın keçmişdə, 2016-ci ilin aprel ayında Azərbaycan Dağlıq Qarabağa qarşı yenidən aqressiyaya cəhd edib. Bu bizim təhlükəsizlik hissəmizi gücləndirir. Sizin konkret sualınıza gəldikdə isə, bəli, mən qəbul edirəm ki, biz hamımız birlikdə irəliyə getməliyik. Hamımız. Lakin burada bütün tərəflər konstruktiv olmalıdır. Ona görə də Baş nazir deyib ki, həll yolu bütün tərəflər üçün qabul edilən olmalıdır və biz Azərbaycandan irəliyə doğru hərəket üçün zəmin olacaq mesaj gözləyirik.

Stephen Sackur: Bu məsələ ilə bağlı sonuncu sualım. 17 oktyabrda Azərbaycan hökuməti Ermənistən hərbi qüvvələrini cəbhə xəttində atəşkəsi 20 dəfə pozmaqdə ittihəm edib. Hərbi münaqişənin yenidən alovlaması mümkünür?

Zohrab Mnatsakanyan: Bu, bizim tam kökləndiyimiz məsələdir. Düşünürəm ki, biz hakimiyyətə gəldiyimiz müddətdən - erməni hökumətinin məqsədlərinin ciddiliyinin daha bir çox yaxşı göstəricisidir - müəyyən dərəcədə güvən və etimadın qurulmasına nail olmuşuq. Bu müddət ərzində atəşkəs pozulmalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Biz bunun davam etməsində maraqlıyiq. Bu bizim prioritetlərimizdən biridir. Biz bu istiqamətdə Azərbaycan hökuməti və Dağlıq Qarabağ hakimiyyəti ilə işləməyə köklənmişik. Bu, danışıqlar prosesinin çox vacib hissəsidir.

P.S. Kor tutduğundan el çəkmediyi kimi, Zohrab Mnatsakanyan da Azərbaycanın birtərəfli güzəstindən, Ermənistən Dağlıq Qarabağın təhlükəsizlik qarantı olmasından danışır, beynəlxalq qanunları isə görməzdən gəlir.

29 Oktyabr 2019

“Qarayaxma kampaniyaları Azərbaycanın nüfuzuna xələl gətirə bilməz”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirildiyi məqsədönlü daxili və xarici siyasetin həyata keçirilməsi nəticəsində Azərbaycan regional və global əhəmiyyətli iqtisadi, siyasi və hümanitar layihələrin həyata keçirildiyi, müstəqil siyaset yürüdən, sürətlə inkişaf edən demokratik bir ölkəyə çevrilib. Azərbaycanın nəinki regionda, eyni zamanda dünyada nüfuz sahibi olan bir ölkəyə çevrilməsi Azərbaycanı istəməyən qüvvələr tərəfindən böyük qısqanlıq hissi ilə qarşılıan və bu qüvvələr bu reallıqla heç cürə razılaşa bilmirlər.



Bu qüvvələri temsil edən müxtəlif beynəlxalq hüquqmüdafiə təşkilatları, müxtəlif QHT-lər tərəfindən öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik dəyərlərin yayılması üçün bütün dünyada ilk növbədə Avropada öz feallarının şəbəkəsini yaradılar. Çox təsəffüflər olsun ki, bu fealların bir qisımı özlərinə siyasi mühacir kimi qələmə verən Azərbaycan vətəndaşlarındandır. Bunlardan biri Almaniyada yaşayan, özünü siyasi mühacir kimi qələmə veren, Azərbaycana qarşı qarayaxma kampaniyasının feal iştirakçılarından biri, video-bloqer Qabil Məmmədov və onun əlaltıları ifşa olunub. Bunu Sİ-A-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib

R.Əliyev bildirib ki, aparılan istintaq-əməliyyat tədbirləri ile Qabil Məmmədov və onun əlaltıları ifşa olunub. Bunu Sİ-A-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib

Keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Almaniya ərazisində siğınacaq alaraq Azərbaycan Respublikası ərazisində terrorçuluğa həzirlıq və terrorçuluğa açıq çağrılar etməsinə şübhələr müyyən edilib: “Göstərilənlərlə əlaqədar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş elan və axtarışda olan Qabil Məmmədova Cinayət Məccələsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzərə hüquqi prosedurlar həyata keçirilir. Baş verənlər göstərir ki, Azərbaycandan kənardə olan, anti-Azərbaycan qüvvələrinin elində alətə çevrilmiş Qabil Məmmədov kimilər artıq qarayaxma kampaniyası ilə kifayətlənmirlər. Bu vətən xainləri bir qədər idarə gedərək Azərbaycanın ictimai təhlükəsizliyinə qarşı təhdid və ölkəmizə qarşı pozuculuq və terrorçuluq hərəkətlərini planlaşdıraraq öz həmfikirlərinə çağrı-

rılaraq öz qələblərinə qeyd olunur. Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu aylıq müqayisədə dəyişmeyib və avqustun 1-nə 6 milyon dollarla Almaniya birincidir. İkinci yerde 558,2 milyon dollarla Fransa və üçüncü yerde 216,4 milyon dollarla Yaponiya qərarlaşır.

Gürcüstanın Azərbaycana 6 milyon 107 min dollar borcu var



Cari ilin avqustun 1-nə olan məlumatə əsasən Gürcüstanın 6,5 milyard dollar borcu var. Bunu da 6,3 milyard dolları hökumətin payına düşür. AZERTAC xəber verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu aylıq müqayisədə dəyişmeyib və avqustun 1-nə 6 mil-

yon 107 min ABŞ dolları təşkil edir. Gürcüstanın en çox borcu olduğu ölkələrin ilk üçlüyündə 493,5 milyon dollarla Almaniya birincidir. İkinci yerde 558,2 milyon dollarla Fransa və üçüncü yerde 216,4 milyon dollarla Yaponiya qərarlaşır.

Azərbaycanda koronavirus infeksiyasından daha 221 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 221 nəfər sağalıb, 103 yoxlama faktı qeydə alınıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan AZERTAC-a verilən məlumatə görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 4 nəfər vefat edib.

Hazırkı dövrədək ölkəmizdə 34 min 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müyyən edilib. Onlardan 31 min 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vefat edib. Aktiv xəste sayı 2024 nəfərdir. Ötən müddət ərzində 820 min 2 test aparılıb. Bugünkü test sayı isə 7969-dur.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət		
	Bu gün	14.08.2020
Ümumi yoluxma sayı	34018	
Ümumi vəfat sayı	31490	
Ümumi sağalma sayı	2024	
Aktiv xəste sayı	820002	
Yeni yoluxma sayı	103	
Yeni vəfat sayı	221	
Yeni sağalma sayı	7969	
Yenilikçi test sayı	504	
Ümumi ölüm sayı	4	

“Azərbaycan-Türkiyə vəhdəti sözdə deyil, əməldədir”

Bir millət, iki dövlət - Azərbaycan və Türkiye. Bu gün dünyada ikinci bir nümunə, analog tapmaq olmaz ki, iki dövlət birbirinə bu qədər yaxın, sıx, bağlı olsun. Çünkü bu, təsadüfi deyil. Bu, sərf qan, kök, soy bağlılığıdır. Dilimiz, dinimiz, ruhumuz, qanımız, canımız birdir. Türkiyənin sevinci, kədəri kədərimizdir. Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci Türkiyənin sevincidir... Bu, keçmişdə de belə olub, bu gün də belədir, sabah da belə olacaq. Kimsənin ötən dönenlərde bu birliyi, bu sarılmazlığı poza bilmediyi kimi, bundan sonra da heç bir gücün, qüvvənin bu vəhdəti, bu birləşli pozması, sarsıtmazı mümkün olmayıcaq. Necə ki, çar Rusiyası, 71 illik sovet boyunduruğu bu birliyi, ruh, kök bağlılığını sarsıda, mahvərindən oynada bilmədi... Ona görə de yenidən buna cəhd edən qüvvələr, minbir fitne-fəsad ilə öz məkrili niyyətlərinə çata biləcəklərini düşünənlər öz murdar əməllərində əl çəksələr yaxşı olar. Atalar məsəlimizdə de deyildiyi kimi, deyirman öz işindədir, çax-çax baş ağrıdır və ağrıdacəq... Üstümüzə, üzərimizə nə qədər çox geləcəklərse, bizlər bir qədər güclənəcəyik, bizlər bir milət, iki dövlət olaraq daha da qüvvətlenəcəyik, daha da six tellərlə bir-birimizə bağlanacaqıq". Bu sözləri açıqlamasında Milli Məclisinin deputata, professor Jalə Əliyeva söylədi.

O bildirib: “Heç kim üçün de sərr deyil ki, Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, əməkdaşlığı, müttəfiqliyi 1993-cü ilin iyundan - Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə gəlməsindən, o cümlədən Ümummilli Liderimizin yoluunu və siyasetini uğurla, layiqincə davam etdirən Prezident İlham Əliyevin prezident seçilmesinən, eləcə de Rəcəb Tayyib Ərdoğanın Türkəyən Baş Naziri və Prezidenti seçiləsindən sonra daha da güclənib, yeni seviyyəyə yüksəlmüşdür. Həm dövlətlərimiz, xalqları arasında qardaşlıq, dostluq, müttəfiqlik münasibətləri en yüksək seviyyələrə qalxmış, həm də liderlərimiz arasında dostluq və qardaşlıq münasibətləri hər kəs üçün nümunəyə çevrilmişdir. Bu gözəl, yüksəksəviyyəli münasibətlərinin coğrafiyanın, bütövlükde dünənən əsas güc mərkəzlərindən, söz-nüfuz sahiblərindən, birinə çevrilmişdir. Ölkələrimizin birgə razılığı və iştirakı olmadan bölgədə, bu coğrafiyada heç bir beynəlxalq və regional la-



yihənin həyata keçirilməsi mümkün ola bilməz və olmayaçaq. Son illər icra edilən layihələr, o cümlədən TANAP da məhz bu birge eməkdaşlığın, qardaşlığın təzahürüdür. Hər iki dövlət, eyni zamanda, bütün arenalarda, bütün platformalarda, bütün beynəlxalq və regional təşkilatlarda her bir məsələdə vahid mövqə sərgileyir. Azərbaycan terrorizmə qarşı mübarizədə daim Türkəyən yanındadır, onun bütün addımları birmənali şəkildə dəstekleyir. Öz növbəsində Türkəy Dağılıq Qarabağ məsələsində daim Azərbaycanın mövqeyindən çıxış edir, münaqışının yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını tələb edir. Təsadüfi deyil ki, bu günlərdə Azərbaycan-Türkiyə sərhədinin TANAP istiqamətində növbəti erməni təxribati nəticəsində yaranan gərginlik zamanı ilk etiraz səsi ni ucaldan, Azərbaycanın birmənali dəstekleyən, bir daha bütün addımlarında onun yanında olduğunu və olacağını bildirən məhz qardaş Türkəy hökuməti və xalqı oldu. Dünya bununla daha bir mesaj aldı ki, Türkəy-Azərbaycan, Azərbaycan-Türkiyə vəhdəti sözdə deyil, əməldədir.

Deputat qeyd edib ki, son bir neçə gündə yaşananlar isə Azərbaycan-Türkiyə qardaşlığında yeni, növbəti parlaq, könül oxşayan, qəlbələrə rahatlıq getirən, gələcəyə inam yaranan addımlardır. Bir gün ərzində Azərbaycan Xarici İşlər və Müdafiə nazirlarının Türkəyə səfər etməsi, yüksəksəviyyəli görüşlər keçirməsi, xüsusilə hər iki nazirin Prezident Ərdoğan tərəfindən qəbul ediləsi, eyni zamanda, Türkəy Silahlı Qüvvələrinin əsgər və zabitlərinin Azərbaycana gəlməsi, növbəti birgə hərbi təlimlərin keçirilməsi, bununla düşmənə və onun havadarlarına gözdəyi verməsi, eləcə də Türkəyin Milli Müdafiə naziri Hulusi Akarın başçılığı ilə yüksəksəviyyəli hərbi nümayəndə heyətinin ölkəmizə səfər etməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevlə görüşməsi hər birimizdə iftixar hissə doğurur. Bunlar sözə ifadesi mümkün olmayan hislərdir. Hulusi Akarın başçılıq etdiyi nümayənde heyətini qəbul edən Prezident İlham Əliyevin görüşdə söylediyi fikirlər deyilənlərin əyani təsdiqi və

Bu sözlərlə Hulusi Akarın bir daha Azərbaycan-Türkiyə, Türkəy-Azərbaycan birliyinin heç zaman pozulmayacağı qətiyyətə və birmənali şəkildə bəyan etdiyini deyən Jalə Əliyeva qeyd edib: “Bütün bunlar hər birmənlikdə bir daha qəti əminlik yaradır ki, Azərbaycan-Türkiyə həmreyyiliyi, birliyi nəticəsində həm terrorun kökü birdəfəlik kəsilecək, həm də Ermənistanın, onun havadarlarının Qarabağ işğalına birdəfəlik son qoyulacaq. Türkəy-Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi hələ çox qələbelərə, zəfərlərə öz əbədi imzasını atacaq. Yaşasın, qardaşlığımız! Yaşasın, dostluğumuz! Yaşanın birliyimiz!”

AHİK-də pandemiya dövründə fəaliyyətlə bağlı mətbuat konfransı keçirilib

Avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputati Səttar Möhbaliyev "Koronavirus pandemiyası dövründə AHİK tərəfindən həyata keçirilən tədbirlər" mövzusunda Kütlvi İnformasiya Vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirib. SIA-nın məlumatına görə, media nümayəndələri qarşısında çıxış edən AHİK sədri bildirib ki, avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformatda müşavirə göstərdi ki, dövlətimiz bəşəriyyətin başı üstünü almış COVID-19-la mübarizədə elə ilk gündən düzgün qərarlar qəbul etmiş, daxili imkanlardan bacarıqla bəhralənərək vəziyyəti nəzarətdə saxlaya bilmişdir.

Səttar Möhbaliyev qeyd edib ki, nəticə göz qabağındadır: "Cənab İlham Əliyevin sözügedən müşavirədə də dediyi kimi: "Koronavirusa qarşı mübarizə içinde müsbət dənəmikə müşahidə olunur. İyulun 16-dan bu gün qədər bu müsbət dənəmikə deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş bütün tədbirlərdir... İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır". Azərbaycan həmkarlar ittifaqları Prezident İlham Əliyevin ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması naminə qəbul etdiyi qərarlarını, xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdıgi bütün addımları yüksək qiymətləndirir".

AHİK sədri bildirib ki, dövlət başçısının insanların rifahi namine göstərdiyi müstəsna fəaliyyəti mərhəmət, nəciblik və şəfqət kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sınaq günlərində xalqa müraciəti, "Instaqram" sehifəsində etdiyi səmimi paylaşımalar mənəvi dəstəyin parlaq nümunələridir: "Təbii ki, pandemiya ilə mübarizədə Azərbaycan həmkarlar ittifaqları da iaxından iştirak etmişdir. Koronavirus infeksiyاسının aradan qaldırılmışına yardımçı olmaq üçün AHİK

və üzv teşkilatları bütün imkanlarını səfərbər edərək müyyəyen addımlar atmışdır. Möhtərem Prezident İlham Əliyev pandemiyə ilə əlaqədar işçilərin ixtisara salınmaması, onların əmək hüquqlarının qorunması barədə defələrlə tapşırıqlar vermiş, bu məsələlərə ciddi yanaşılmasına tələb etmişdir. Sözsüz ki, Prezidentin təlebləri bizim məqsədlərimiz ilə uyğunlaşır və biz də hər zaman onu dəstəkləyirik".

AHİK sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq teşkilatların, o cümlədən Pan Avropa Regional Şurasının və Beynəlxalq Əmək Teşkilatının üz ölkələrin həmkarlar ittifaqı teşkilatları üçün keçirdikləri vebinarlarda rəhbərlik səviyyəsində fəal iştirakçılarla geniş məlumat vermişdir. Hər iki beynəlxalq teşkilat bu sahədə respublikamızda həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir: "Pandemiya dövründə işçilərin əmək hüquqlarının qorunması və müdafiəsi həmkarlar ittifaqı tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Operativ Qərargah tərəfindən yaradılmış qrupun işəgötürənlərə ünvanlılığı Bil-



diriş bütün üzv teşkilatlara göndərilmişdir.

COVID-19 infeksiyاسının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları daxilində Qarabağ mühabibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə maddi dəstək göstərmişdir. Son vaxtlar yalnız AHİK tərəfindən 1200 nəfərdən çox həmkarlar ittifaqı üzvüne ümumilikdə 303 min məddi yardım göstərmişdir.

Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürülmüşdür. Heydər Əliyev Fondunun "Regional İnkışaf" İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülmüşdür. 27 iyul 2020-ci il tarixdə "Regional İnkışaf" İctimai Birliyinə əlavə olaraq 100 min manat vəsait köçürülmüşdür. Eyni zamanda COVID-19 infeksiyاسına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları

Şurasına 10 min manat köçürülmüşdür.

AHİK icraiyyə Komitəsinin avqustun 13-də keçirilmiş iclasının qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının koronavirusla mübarizəyə Dəstək Fonduna əlavə olaraq daha 100 min manat, Naxçıvan Həmkarlar İttifaqları Şurasına 10 min manat maliyyə yardım edilmişdir. İclasda həmçinin, 2016-ci il April və 2020-ci il iyul döyüslərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 nəfer azyaşlı uşaqlarının himayəyə götürülməsi və hər bir uşağa 18 yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınmışdır.

AHİK və onun tabeliyində olan teşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylaşmışdır. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1.959.881 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilmiş üçün həmkarlar ittifaqı teşkilatları üzvlərinə 351 min 056 manatlıq qoruyucu vasitələr paylanmışdır. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə

302.979 manat maddi yardım göstərilmişdir. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmiş, Fonda həmkarlar ittifaqları tərəfindən 477.760 manat vəsait köçürülmüşdür.

AHİK-in üzv təşkilatları 900.748 manat öz sahələri üzrə aztəminatlı ailələrə maddi yardım və ərzaq yardımçıları göstərmişlər. Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəye və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4.204.445 manatdan çox vəsait xərclənmişdir. Bu tədbirlər həzirdə da davam etdirilməkdədir".

S. Möhbaliyev bir daha bildirib ki, biz həmkarlar ittifaqları olaraq öz işimizi bundan sonra da Nazirlər Kabinetini yanında Operativ Qərargah qəbul etdiyi qərar ve göstərişlər əsasında qurmaliyiq: "İlk növbədə üzvlərimiz qoyulan karantin rejiminə ciddi əmel etməklə bu qaydalara əmel olmasına nəzəreti de gücləndirməlidirlər. Həmkarlar ittifaqları olaraq işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, bu sahədə onların sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti bir daha artırımlıyiq. Ölkə prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətə bağlı videoformatda keçirdiyi müşavirədəki yekun nitqində dediyi "yeganə yolumuz insanları qorumaq, yolluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüset almasına yol vermək və beləliklə vətəndaşlarımıza, dövlətimizi bu vəziyyətdə xilas etməkdir" çağırışındaki hikmet həmkarlar ittifaqlarını dərindən düşündürməli və onun fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir". Mətbuat konfransında AHİK sədri jurnalistləri maraqlandıran suallara da cavab vermişdir.

Aysel Məmmədova



na görə də silahlardan Ermənistana pulsuz verilir".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, qardaş ölkə Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri olması geosiyasi tələbə çevrilir: "Çünki faktlar onu göstərir ki, ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədri ölkələr birərəflə mövqə tutaraq işğalçıya dəstək verirlər. Bu na görə də ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, ATƏT MQ-də təmsil olunan Türkiyə həmsədri ölkə qismində prosesə cəlb edilməlidir. Bu, artıq geosiyasi tələbə çevrilir".

Sədaqət Vəliyeva: "Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri olması geosiyasi tələbdər"

"Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi ilə bağlı yayılan rəsmi məlumatların mətni bir daha sübut edir ki, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipi allıqla müdafiə edir. Əgər xatırlayırsınızsa, xalq bir neçə il önce BP şirkəti öhdəliklərini yerinə yətirməkdə Prezident İlham Əliyevdən eyni ilə bu cür milli maraqları müdafiə edən qətiyyətli mövqə görmüşdə. Bununla isbatlanır ki, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur".

SIA-nın verdiği məlumatə görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputati Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Rusyanın Ermənistənə gizli şəkildə silahlandırması barede faktlar ortaya çıxıb və bu, Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar, suallar doğurur: "Təsəvvür edin ki, Tovuz döyüşlərinin ən gərgin zamanında Rostov-Minvodi-Aktau-Türkmənbaşı-Novşəhər-Reşt-Mehri-Yerevan marşrutu üzrə iyulun 17-də 2, iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1, avqustun 6-də isə daha 2 təyyarə reysi həyata keçirilib və bu güne qədər 400 ton silah-sursat daşınır. Hətta bu silahların pulsuz verildiyi de bildirilir. Düzdür, Rusyanın Ermənistənə silahlandırma statusu-

ləsi yeni deyil. Yeni olan yalnız zaman və geosiyasi şəraitdir. Vaxt var idi ki, Rusiya 1 milyard dollarlıq silah yardımını etmişdi Ermənistana. Yəni, 1990-ci illərin ortalarından başlayaraq Rusyanın Ermənistənə silahlandırması bir reallıqdır. Vaxtılı general-major Lev Roxlinin 1997-ci ilde Dövlət Dumasının qapalı iclasında ifşa karakterli çıxışını, sonradan onun öldürüləməsi məsələsini, yəqin ki, hər kəs xatırlayır".

"Rusyanın Ermənistənə silahlandırmamasını davam etməsi işğalçı ölkəyə dəstekdir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir: "Xüsusi də, Rusyanın ardıcıl şəkildə Ermənistənə silahlandırması onun ATƏT MQ-nin həmsədri statusu-

na, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa presidentlərinin "Böyük səkkizlik" in İtaliyanın Akvil şəhərində keçirilən toplantıda çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyulun 26-da ATƏT-in Minsk qrupunun həmsədri olən ABŞ, Rusiya və Fransa presidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbul edilməliyi prinsipinə ziddir. Eyni zamanda, silahlandırma mövcud status-kvonun saxlanması xidmət edir. Lakin o da heç kəsə sərr deyil ki, Acıcaqlı və aciz durumda olan Ermənistənə ardıcıl zərbələr alır və 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani səbütü oldu. Bu-

Rüsvayçılıq ömürdən uzun olur, Nikol Paşinyan!

Paşinyanın cəzasını Ermənistanda hamı çəkəcək

Bu həqiqətən də belədir. Xüsüilə də, son günlər ermənilərlə rusiyalar arasında əsən soyuq küləklər hər kəsin diqqətindədir. Bu yenilik olmasa da, erməni-rusiyalı qardaşları arasında əsən budəfəki mehin səsi əməlli duyuldu, özü də təkcə öz aralarında yox, ümumi siyasi arenada... Ancaq... Tovuzda baş verən hadisələr həm Qarabağ kartından istifadə, həm də Azərbaycana qarşı yeni təxribat törətmək məqsədi güdən addımlardır. Və bütün bunlar küçə "demokrat" Paşinyanın siyasetinin nəticəsidir. Bir də Paşinyan hələ də anlamır ki, Beynəlxalq Hüquq Normalarını tapdalayaraq danışılardan yayınmaq olmaz. Və Azərbaycanın xeyrinə qəbul olunan qətnamələr, qərarlar beynəlxalq aləmdə qəbul olunduğu halda, bu savadsız Paşinyan tərəfindən açıq şəkildə tapdalansa da heç bir istəyinə nail ola bilməyib və bundan sonra da nail ola bilməyəcək.

Fikrət Sadıqov: "Paşinyan başa düşməlidir ki, belə təxribatlarla erməni tərəfi Azərbaycan tərəfindən adekvat və daha güclü bir cavab alacaq"

Politoloq Fikrət Sadıqov bildirir ki, Paşinyan dəfələrlə bəyan edib ki, Dağılıq Qarabağ əhalisi, xalqı danışılarda iştirak etməlidir: "Bu əslində Azərbaycana qarşı açıq şəkildə düşman mövqeyinin nümayisi və eyni zamanda Paşinyanın danışılara nöqtə qoymaq məqsədidir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, hal-hazırda Paşinyan rejimi çox mürekkeb bir vəziyyətdədir. Ona qarşı çıxış edənlərin sayı artıb. Nəyinkin, onun keçmiş rəqibləri, hətta onun dünenəki tərəfdarları da ona qarşı çıxmaga başlayıblar. Onu təndiq edirlər".

F.Sadıqov bildirib ki, Ona görə də, görünür Paşinyana balaca bir mühərbiə lazımdır: "Bir balaca güñüylarına ehtiyac var. Amma o, başa düşməlidir ki, erməni tərəfi adekvat və daha güclü bir cavab alacaq. Görünür siyasi təcürebəsizliyi ona belə şeyləri dərk etməye imkan vermir və onun dərin düşünmək qabiliyyəti yoxdur. Budur əsas məsələ. Düşünürəm ki, bizim vətən-pərvərlik ruhumuz, siyasi iradəmiz kifayət qədər ki, biz nəyinkin, onun təxribatlarına cavab verək, hətta onlara ikiqat zərbe endirməklə gücümüzü nümayiş etdirək".

12 iyul təxribatı - daxildə böhran yaşayan düşmən ölkənin növbəti səbətsiz təxribatıdır

Siyasi politoloqların sözlərinə görə Ermənistən silahlı qüvvələrinin 12 iyuldan başlayaraq Tovuz istiqamətindəki mövgələrimizi elə keçirmək məqsədilə artilleriya ateşləri ilə müşahidə olunan hücum cəhdini, daxildə böhran yaşayan düşmən ölkənin növbəti səbətsiz təxribatıdır. Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdürü, Milli QHT Forumu idare Heyətinin üzvü, Əkbər Qoşalının sözlərinə görə, həm koronavirusla bağlı, həm də siyasi baxımdan gərginliklər içinde olan Ermənistən hakimiyyəti, bununla, diqqəti yayındırmaq, yeni çirkin niyyətlər üçün zaman qazanmaq istəyir: "Birmənalı şəkildə aydınlaşdır ki, məhz Tovuzda, dövlət sərhəddi boyu təxribat tərədən düşmən, diqqəti, cəbhənin Qarabağ istiqamətində yayındır-

maq cəhdindədir. İşgal olunmuş torpaqlarda qanunsuz məskunlaşma aparan, qanunsuz tikinti ilə məşşələ olan və bizim torpaqlarda hərbi təlimlər keçirən Ermənistən, öz qanunsuzluqlarına beynəlxalq seviyyədə arzuətdiyi dəstəyi qazana bilmədiyi üçün, "alternativ yol" a el atır. Belə hesab edir ki, KTMT-ni prosesə cəlb edə, bununla da, Azərbaycan qarşısında üstünlük qazana bilər. Lakin heç bir güc, qüvvət bizi ədalətsiz sülhə vadar edə bilmez! Ərazi bütövlüyünün müzakirə mövzusu olmadığı, ola bilməyəcəyi dövlətimizin principial, geriəlməz, yumşaldılmaz mövqeyidir! Beynəlxalq qurum və quruluşlar, ilk növbədə, ATƏT-in Minsk Qrupu, bu Qrupun həmsədələri hadisəyə siyasi-hüquqi qiymət vermeli, təcavüzkar haqq etdiyi münasibəti göstərməlidir".

Bu yerde görkəmli fransız yazıçı Aleksandr Dumanın ermənilər haqqında dediyi sözü xatırlatmaq isterdim: "Ermənilər həmişə erməni dinindən fəqli dinə qulluq edən hökmədarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hissələrini və məramlarını gizlədən vücundlara, habelə dələdülərlərə və firildaçılara çevrilmişlər".

Fransız seyyah qraf DE-ŞOL-YE isə bildirib ki, "Mən onlara heç vaxt dil təpə bilmədim. Onların hılgərləyi olduqca murdar, riyakarlıqları olduqca dözləməz, əclaflıqları isə təessüf doğurur".

Bugün həqiqətən də, faşist, təcavüzkar olan Ermənistən həmişə niyyətini bəlli edib. Hələ 1860-ci il temeli daşnakstutunculuqdan qurula bilməyən, təcavüzkarlığı daha bugündərə dövlət təhlükəsizliyi strategiyasında eks etdirən, demokrat libaslı, işğalçı, terrorçu zəhniyyətli Ermənistən hakimiyyəti, öz hərbi qüvvələrini bizim ərazilərdən çıxarmaq yerinə, hələ bir, yeni mövqelər tutmaq məqsədini açıq şəkildə nümayiş etdirməkdən çəkinmir. Bölgədə durumu gərginləşdirən təhrikədici əməllərə görə məsuliyyət tam şəkildə Ermənistən üzərindədir.

Ermənistən silahlı qüvvələrinin təxribatçı əməli birinci dəfə deyil baş verir. Yeni təcavüzkarlıq siyasetinə şirnikməməsi üçün düşmən layıqlı cavab almalıdır və - Tanrıya şüklər olsun ki, müzəffər ordumuz bu cavab haqqına, imkanına malikdir.

Və bir daha vurğulamaq istədim ki, Tovuzda baş verənlər, işğalçı Ermənistən rəhbərliyinin son zamanlar gərginliyi körükleyən fealiyyətinin, təxribatçı açıqlamalarının davamı kimi qəbul edilə bi-



lər. Düşmənin təxribatlarının qarşısı alınır, alınır və bundan sonra da daha layiqince alınacaqdır.

Azərbaycan hakimiyyətinin və diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti erməni mifini darmadağın etdi

Diger bir məqam isə, Ermənistən tarixinin ən mürekkeb dövrlerindən birini yaşayır. Necə deyərlər, Ermənistən iyulun 12-də cəbhənin Tovuz istiqamətində baş verən təxribati törətməyinə peşiman olub. Belə ki, bu təxribatdan sonra düşmən ölkədə qarşidurma meylərini yenidən gücləndirir. Siyasi müstəvidə yaşınan məglubiyət seriyasının döyüş meydənində təkərlənəsi Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətdə qoyub. Müşahidəçilər iyulun ikinci ongününlüyündə baş verən hadisələri analiz edəndə qarşına xeyli maraqlı məqamlar çıxır. Ermənilərin Avropa ölkələrində tərəfdikleri təxribatlardan sonra yaranan mənzərə erməni diasporunun gücüyle bağlı mövcud qənaeti alt-üst etdi. Məlum oldu ki, erməni lobbisinin qeyri-adı təsir imkanlarına malik olmasına bağlı şəy deyilmiş. Azərbaycan hakimiyyətinin və diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti bu mifi darmadağın etdi.

Ermənistən əvvəl hərbi, sonra isə diplomatik müstəvidə məglubiyətə uğraması əzəggörən nəticələr çıxarmağa əsas verir. Reallığ ondan ibarətdir ki, "erməni həqiqətlərinin" cəfəngiyat olduğuna beynəlxalq ictimaiyyət daha çox inanmağa başlayır. "Məzəlum millet" in göz yaşlarına daha heç kim inanır. Azərbaycan Prezidentinin uzun illər davam edən məqsəd-yönlü siyaseti nəticəsində Ermənistən sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının gerçek səbəblərini açıqlayıb. Baş nazir Nikol Paşinyanın hakimiyyətə gələn kimi sərhəddin qorunmasını Daxili Qoşunlara həvəle etdiyi xatırladan politoloq hesab edir ki, o bununla guya Azərbaycan-Ermənistən sərhəddində hər hansı bir incident ve təxribat olmayıacağı görüntüsünü yaratmağa çalışır. Ermənistən hərbi təxribatını Azərbaycanla dövlət sərhədində heyata keçirməyə cəhd göstərməsinin məqsəd-yönlü xarakter daşıdığını vurğulayan E.Mirzəbəylinin sözlərinə görə, işğalçı ölkə bununla diqqəti münasibətinin məhiyyətindən, işğal faktından yayındırmağa, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır: "Amma bunun üçün heç bir əsas yoxdur və bütün faktlar təxribatın Ermənistən tərəfindən heyata keçirildiyini, ölkəmizin isə təxribata adekvat cavab verdiyini sübuta yetirir. Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi təxribata cavab vermək gücündədir. Hərbçilərimizin, şəhidlərimizin qanı yerde qalmayıb və qalmayacaq. Düşmənə hər zaman olduğu kimi öz layıqli

Sergey Markov: "Paşinyan na etsə də KTMT-də daha cox Prezident İlham Əliyevin sözüne güvənirlər"

"Ermənistən-Azərbaycan sərhədində gərginliyin davam etməsi xo-

gösterir ki, Ermənistən və Azərbaycan əvvəlki kimi mühərbi vəziyyətindədir. Hər iki tərəf itki verib. Azərbaycan tərəfindən isə məlki insanlar arasında itki və xəsəret alanlar var. Bu məqam beynəlxalq təşkilatlardan münasibətin daha da derinləşməməsi üçün müdaxilə tələb edir". Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib:

"Bu cür eskasiyanın baş vermesi təbəti aydın deyil. Üstəlik de pandemiya dövründə bunun baş vermesi çox qəribədir. Vəziyyətin gərginleşməsi Nikol Paşinyana daxili siyasi səbəblərə görə lazımdır. Ona görə ki, o, özünü vətənpərvər kimi qələmə verərəq rəqibi olduğu Respublikalar Partiyasına yumruq göstərmək isteyir. Bununla belə, onun əsl məqsədi KTMT-nin dəstəyini alaraq bu qurumu Azərbaycanla münasibəyə cəlb etməkdir".

Rusiyalı siyasi ekspert KTMT-ye üzv dövlətlərin Paşinyana güvənmədiyini də söyləyib: "Bu təşkilatda Ermənistəndən daha çox Azərbaycan Pezidenti İlham Əliyevin sözüne güvənirlər. Baxmayaq ki, Azərbaycan KTMT-nin üzvü deyil. Üstəlik, KTMT-də Paşinyanın bu qurumun Baş katibinin həbs olunması əmrini verməsini hələ başılaşmaya bilər".

Elçin Mirzəbəyli: "Ermənistəndəki vəziyyət o qədər acınacaqdır ki, heç bir təxribat Ermənistən hakimiyyətinin köməyinə gəlməyəcək"

İşğalçı ölkənin planı öz basın-çaflı. Ermənistən silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika, istərsə de canlı qüvvə baxımından ciddi itki verərək geri oturduldu. Bundan sonra işğalçı Ermənistən müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlarla el atmağa başladı. İlk növbədə, müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməkle Azərbaycanı ittihəm etdi. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi. Hətta ən çox ümidi etdiyi və münasibəyə təref kimi cəlb etmek istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistən çəgirişi ilə formal toplantı belə keçirmədi. İrəvan uzun müddət avantürələr yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münasibəyə cəlb etməye, Azərbaycana qarşı tərətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmışa çalışıdı. Lakin düşmənən bütün cəhdləri boşça çıxdı. Çünkü Azərbaycanın Ermənistən istisna olmaqla bütün KTMT ölkəleri ilə dostluq münasibətləri var. Təşkilat üzvləri də Ermənistən məkrli niyyətini yaxşı başa düşürələr.

A.SƏMƏDOVA

11

Ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyaset

Prezident İlham Əliyev: "Sosial dəstək bundan sonra da davam etdiriləcək"

Bu gün dünyani cənginə almış COVID-19 pandemiyasına qarşı hər bir ölkə müxtəlif üsullarla mübarizə aparmadadır. Bəzi ölkələrin iqtisadiyyatı tam olaraq ziyan uğrayıb, bəzi ölkələrin əhalisi gözəl görünəcək qədər azalıb, bəzi ölkələr isə bu virusa qarşı vaxtında mübarizəyə başlaya bilib. Azərbaycan da məhz bu sıradakı ölkələrə aiddir. Prezidentimizin düzgün siyaseti, uzaqqorənliyinin nəticəsidir ki, hazırda 46 xəstəxana koronavirusun müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanaların hər biri yüksək tibbi avadanlıqlarla təchiz olunub. Virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər görülüb, Prezidentimizin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açılıb.

Göründüyü kimi Prezidentimiz öz dəstəyini xalqından əsirgəmir. Xalq da daim öz Prezidentine dəstək olmaqdadır. Məhz bu həmrəyliyin və ərliyin nəticəsidir ki, ölkəmizde gün ərzində rekord yoluxma sayı 590 nəfər olduğu halda bu rəqəmlər artıq 91 nəfərə qədər azalıb.

"Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır"


"İndi bir daha demək isteyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükde yüksək qiymət vermək olar". Bunu Prezident İlham Əliyev avqustun 6-da Azer-

baycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər ve sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, ancaq yene də her bir kəs qaydalara əməl etməlidir: "Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməlidir. Mən bir daha qeyd etmek istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyət-

yətdən az itkilərlə çıxaq. Bu güne qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır". Dövlət başçısı onu da vurğulayıb ki, bütün bu nəqliyyətlərdə əsas məqsəd vətəndaşlarımızın təhlükəsizliyinin və sağlamlığının qorunmasıdır.

"Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır"

"Sosial dəstək bundan sonra da



**MUXTAR NAĞIYEV,
YAP Səbail rayon
təşkilatının sədrinin
birinci müavini**

davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik", -deyən dövlət başçısı bildirib ki, ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dəyərliyini və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir: "Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmaliyiq".

Ölkə Prezidenti, həmcinin pandemiya zamanında görülən tədbirlərin iqtisadiyyatla bağlı olduğunu bildirdi. Çünkü güclü iqtisadiyyat olmadan bu işləri görmək də mümkün deyil. Dövlət başçısı müşavirəde bildirib ki, inkişaf daha yaxşıdır: "İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbette ki, bu ölkələr baxıqdə bizdə vəziyyət daha yaxşıdır. Ancaq yene də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görülecek işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanın təmin etməlidir, itkiləri azaltmalıdır".

**"Bu sosial dəstək
bundan sonra da
davam etdirilməlidir"**

"Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, axtəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir". Bu-nu dövlət başçısı keçirilən müşavirə de bildirib. Ölkə Prezidenti onu da deyib ki, hazırda Azərbaycanın 13 şəhər və rayonunda sər karantin rejimi tətbiq edilir. Həmin rayonlar bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır.

"Size göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin", deyən dövlət başçısı ölkəmizdə böyük sosial layihələrin də həyata keçirildiyini deyib: "Bu, sadəcə olaraq, görülüyüş işlərin bir hissəsidir. Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ilde bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı seviyyədə olması bizim gelirlerimizə çox mənfi təsirib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Qeyd etməliyəm ki, bu il rekord sayıda məcburi köçkünlər ailəsi evlərle, mənzillərə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkünlər ailəsi faydalanaçaq. Bu il re-

kord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlli menzillərə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmet etmiş 400-dən çox hərbçi dövlət tərefindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərefində mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, eger biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərefində pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Men tam əminliklə deyə bilərem ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir".

Göründüyü kimi, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin uğurlu, düşünlülmüş siyasetinin real göstəricisidir. Və aparılan siyasetin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Qeyd edim ki, dövlət başçımız bütün keçirilən görüşlərdə də, müşavirələrdə də döne-döne bildirir ki, azərbaycan vətəndaşının salamlığı və təhlükəsizliyi siyasetimizin əsasını təşkil edir və bu prioritətdir. Prezident İlham Əliyev avqustun 6-da Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülen tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə də çıxışı zamanı bir daha vurğulayıb ki, bu bizim niyyətimiz, siyasetimizi göstərir: "Bu, bizim niyyətimizi, siyasetimizi göstərir. Onu göstər ki, siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardım üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq".

Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə qazanılan iqtisadi uğurlar sosial siyasetin genişlənməsinə yeni imkanlar yaradır. Çox qururverici əhənədir ki, həyata keçirilən sosial siyaset tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətə dəyişdirməyə, insanların özlərini güvənlər hiss etməyə tövsiyə edir. Və qətiyyətə bildirmək olar ki, cənab İlham Əliyevin yeritdiyi kurs nəinki böyük hərflərlə qeyd ediləcək ISLAHAT-dir, hətta islahata inqilabi yanaşma nümunəsidir.

Yekun olaraq bir daha bildirmək istərdim ki, ölkə Prezidenti İlham Əliyevin apardığı bütün uğurlu və düşünlülmüş siyasetini mərkəzində insan amili dayanır və bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədönlü siyaset həyata keçirir.

Holdinqin yaradılması ilə ölkədə iqtisadi şəffaflıq bərpa olunacaq



"Azərbaycan dövlət müəssisələrinin rolü kifayət qədər böyükdür. Belə ki, meşgullüğün 25 faizi dövlət müəssisələrinin payına düşür. Eyni zamanda dövlət müəssisələri vergi daxiləlmalarının formallaşmasında xüsuslu rolü malikdir və Dövlət İnvestisiya Holdinginin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəffaflığın artırılması baxımdan çox vacibdir". Bunu SİA-ya açıqlamasından Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Deputatın sözlerine görə, bu imkan verəcək ki, korporativ idarəetmə metodlarının dövlət müəssisələrində tətbiq edilməsi mümkün olsun: "Eyni zamanda hesabatlılığı artıracaq və ictimai nəzarət imkanlarının genişləndirilməsinə getirib çıxaracaq. Holding tərefindən konkret olaraq səmərəliliyi, eləcə də şəffaflığı ölçən göstəricilərdən və meyarlarından istifadə olunacaq. Bu da imkan verəcək ki, hər bir dövlət müəssisəsinin ne qədər səmərəli işlədiyi, eyni zamanda şəffaflığını həmin meyarlar əsasında mümkün olsun. Bu dövlət müəssisələrinin ixrac imkanlarının genişləndirilməsinə kömək edəcək. Çünkü ixrac bazarlarının təpiləsi, rəqabət qabiliyyətli mehsulların istehsahsalının genişləndirilməsi və ixrac edilməsi baxımdan vacib hesab olunur".

V.Bayramov hesab edir ki, Holdingin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi hesabına həmin müəssisələr tərefindən investisiya qoyuluşlarının artmasına gətirib çıxaracaq: "Bu baxımdan Holding dövlət müəssisələri siferasında səmərəli və şəffaflıq idarəetmənin formallaşmasına imkan yaradacaq. Digər tərəfdən büdcədə ayrılan vəsaitlərin səmərəli istifadə olunmasına, qənaət edilməsinə, şəffaflığın artırmasına, həmçinin özəl sektoru cəlb etməkə iqtisadiyyatda rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq".

Aysel Məmmədova

Azərbaycana 2020-ci ildə 341 milyon dollarlıq avtomobil gətirilib

Azərbaycanda 2020-ci ilin ilk 7 ayı ərzində ölkəye 27 792 ədəd avtomobil idxlər olunub. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumatə əsasən, idxlər olunan avtomobillərin 25 999 ədədi adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub. Belə ki, bunlardan 2 453 daxili yanma mühərrikkə yanaşı elektrik mühərrikkə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hybrid), 105 ədədi elektro-karlar təşkil edib. Azərbaycanda idxlər olunan avtomobillərin ümumi dəyəri 340.97 mln. dollar olub.



Amorf qurum - "Milli Şura"

Yaxud "qapısı" çırpinan ölü qurumun serialarından...

Əslində ümidi "ölmüş-lər"in toplaşlığı "Milli Şura"dakilar özlərini ha ora-bura vursalar da sonda bir şey əldə edə bilməyəcəklərini ilk öncədən bilirdilər. Bunu elə bu qurumun sözə "fəxri sədri" hesab olunan, lakin ora ilə bütün əlaqələrini pozan kinodramaturq Rüstəm İbrahimbəyov özü deyirdi: "Hələ "Milli Şura"ni yaradanda bildirdim ki, bu birləşmədə bir sünilik var, yəni "Milli Şura"" amorf bir qurumdur".

O zaman adamdan soruşşalar ki, ay "sədr" niye bu dediyin sünili qurumda temsil olundun, daha dəqiq desek, "sədrlük" etdin? Cəvab bəlliidir. Çünkü "prezident seçildim" iddiası ile buna razılıq vermişdir. Ancaq bu dövləti, Vətəni satanlar istəyi ilə olmur. Xalqın Prezidenti olmaq xalqın seçimidir. Bu gün xalq öz seçimini çıxdan edib, sizin kimiləri isə 2003-cü ildən tarixin nafatalan iyi vermiş arxivinə atıbdır. Bu gün həmin amorf qurumda olanlar bunu bilir və görünür ona görə de hansı oyular desən oradan çıxırlar. Dünyanın ağuşuna alan pandemiya başlayandan bu güne kimi "mitinq, mitinq" deyə-deyə özünüz deyib, özünüz də eşidirsiz. Abrisizliq bu qədər də olmaz. Kimi mitinq çəgirirsiz. Axı dedim ki, xalq sizi tarixin arxivinə atıb. İndi "zoom iclaslar" keçirməkə "bəlkə baş tutdu" xəyalınıza çatacağınızda ümid edirsizsiniz? Bax, buna deyərlər anlamazlıqlı. Çünkü anlamaq üçün "baş" lazımdır, o da sizdə yox. Nə isə... Keçək mətləbe..

Siyasi mübarizəni söyüş və təhqirdə görənlər

Bu gün bu uğurumu anlamayanlar "Milli Şura", "AXH" adlı təşkilatların ortaya atılaraq növbəti dəfə xalq tərəfindən qəbul olunmamaları və bütün bunları qulaqardına vuraraq Azərbaycan eleyhinə fəaliyyət göstərən xarici dairələrə iş birliyi apararaq, müəyyən qrantlar qarşılığında sifarişlər qəbul etməkdən usanmışdır. Yaradığı dövründə daxilində çaxnaşmalar, qarşılurma və ziddiyətlər yaşanan və əsasən, xarici dairələrdən təlimatlar alaraq, AXCP sədri Əli Kərimlinin dirijor cubuğu ilə idarə olunan "Milli Şura" hazırlı dövrə qədər dəfələrlə istefalara məruz qalıb. Buna olan ilk səbəb isə, əlbəttə ki, AXCP-nin bu qurumu öz maraqlarının girovuna çevirməsi

olub. Dəfələrlə, "Milli Şura"nın çırplı qapısını çöldən və sərt şəkildə çırplı-gedənlər açıblar "düyük dəğarcığın". Maraqlı da budur ki, istəfa verənlər demək olar ki, eyni ittihamlarını səsləndirirlər. "Milli Şura"da yaranan böhranlı əziyyətə görə, AXCP-nin məsuliyyət daşıdığını bildirən narazılardır qurumda dominantlıq iddiasının, başqalarının maraqlarına qarşı addimin atılması bu birlilik missiyasını dağıtdığını bəyan edirlər.

Son olaraq, günlər önce "Milli Şura"dan istəfa verərək, səs-küy yaradan "tanınmış yazıçı, rejissor" Eldəniz Quliyev müsahibəsində gedisi barədə danişarken "Milli Şura"nın Ə.Kərimlinin "dirijor" cubuğu ilə idarə olunan Cəmil Həsənlinin ortada bir bambılı kimi oynadılan qoca özünə "qiymət" verməyi, bundan sonra da verməyəcək də: "Bura qeybət, böhtan, təriyəsizlikdir. Əli Kərimlidən ancaq söyüş eşitmək olar. Az qala canım hesabına körpü yaratmağa çalışırdım. Üzərimdən gəlib keçirdilər - təhqirləri, ittihamları qəbul etmələr olurdum, düşündürdüm, bu adamları səhv yoldan çəkindire bilərəm, gedib uğuruma düşməsinlər deyə, özümüz fədə edirdim. "Milli Şura"nın mənə qarşı bele münasibət sərgiləməsi ikiqat ağırdır. Cəmil Həsənlini Amerkaya göndərən Əli Kərimlinin "pultu" ilə idarə olunur və məqsədli şəkildə".

Namizəd Səfərov: "Milli Şura"nın "vidiokonfransları" təlxəkkılıdır"

Hüquqşunas Namizəd Səfərov da E.Quliyevin ardınca qeybətxana yuvası olan "Milli Şura"dan istəfa verərək bildirib ki, internetdə yayılan "vidiokonfranslar" ancaq təlxəkkılıdır: "Onsuz da "Milli Şura"nın nüfuzu yox idi. Olsayan nüfuzuna başqaları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilib. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təssüs hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz tərbiyəsiz ifadələrə görə hamidən üz istəmək məcburiyyətində qalıram. Öz də, Cəmil Həsənli-Gültekin Hacıbəyli tərəfindən işlədilən tərbiyəsiz, əxlaqsız sözlərə görə üz istəyirəm".

O qeyd edib ki, bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fealiyyətinin "Milli Şura" tərkibində davam etdirilməsini qeyri-mümkün



hesab edərək, istəfa verir.

Gültekin Hacıbəyli ilə Cəmil Həsənləi əsl üzərlərini göstərdilər

"Milli Şura"nın keçirilən "iclasında" Gültekin ve Cəmil Həsənləi Azərbaycan xalqı, Azərbaycan dövlətini tənqid edərək bir daha bu xalqın düşməni olduqlarını sübut etdilər. Gültəkin Hacıbəyli "Gözünüz aydın, neft artıq 14 dollar a düşüb, mənə təbrik edin", deyə bildirir. Cəmil Həsənli isə "Bu son hedd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün sonra təbrik edərəm" deyə vurğulayır.

Neftin qiymətinin düşməsinə sevinənlər bir şeyi unudurlar ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyanıdır. Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız xalqın düşmənləri sevinə bilər - ermənilər, bir de Gültəkin Hacıbəyli ve Cəmil Həsənli. Bu xəbəri eşitdən sonra onların sevinci, qərəhə çəkib gəlməsi Azərbaycan xalqına olan nifretinin bariz göstəricisidir. Göründüyü kimi, bunların bir adı var - düşmən! Gərək nə qədər xain olasan ki, öz xalqının qazancının azalmasına belə ürəkdən sevinəsən. Niye bu torpaq sizi götürür?

İqbal Ağazadə: "Əslində, "Milli Şura" deyilən təşkilat yoxdur"

"Milli Şura mənim üçün maraqlı olmadığına görə, orda gedən prosesləri daimi izləmərəm". Bunu "Ümid" Partiyasının sədri İqbal Ağazadə deyib. İ.Ağazadə bunu onunla əsaslandırdı ki, "Milli Şura"nın proseslərə təsir etmək və nü-

fuz imkanları cəmiyyətin bütün təbəqələrini əhatə etmir: "Ona görə də bu qurumla bağlı baş verənlər cəmiyyət üçün o qədər de maraqlı deyil. İstənilən halda, eşitdiklərim və informasiya kanallarından izlədiklərim onu deməye əsas verir ki, heç bir halda hüquqi dövlət anlayışından kənara çıxmak və hüquq dövletindən kənar münasibətlər sistemi yaratmaq, insanları aşağılamaq doğru deyil. Bu, əslində, çox böyük yanlışlıqdır".

O qeyd edib ki, "Milli Şura"nın buraxılması heç nəyi dəyişməz: "Milli Şura" yox bir qurumdur, varlığı ilə yoxluğu siyasetdə heç nəyi dəyişməyəcək. Əslində, "Milli Şura" deyilən təşkilat yoxdur. Mən bu gün "Ümid" Partiyasının yanında "Beynəlxalq Şura" adlı qurum yaradıb, öz üzvlərimi də ora transfer edə bilərəm. Amma bu heç nəyi dəyişməyəcək". "Milli Şura"nın onlayn toplantılarından birinin yayılan videosu aləmi bir-birinə qatıldı. Qurum rəhbərliyi həmin kadrlarda qeyri-etik ifadələrə yol verməklə, hər kəsi aşağıladı. Sədr Cəmil Həsənli hakimiyətə dialoqa gedənlərə "tryapka" deməsi, aləmi bir-birinə qatıldı.

Xəzər Teyyublu: "Siyasetdə söyüş acizlik əlamətidir"

KXCP idare Heyetinin üzvü Xəzər Teyyublu siyasetdə söyüş acizlik əlamətidir, zəiflikdir, dedi: "Siyasetçinin gücü doğru-düzgün, bərabər sürətə yürümək, fəaliyyətində ümum vətəndaş, ümumxalq koloritlərini cəmləyib tutduğu, hesabladiği hədəfə çatıb ideyalarını reallaşdırmaqdır. Kimsəni aşağılamamaq, üzərinə atılan daşları toparlayıb getdiyin yolun sevgisine digərlərini də qatmaq kimi bacarıq nümayışı olmalıdır. Söyüş özündə jarqon ifadələr ehtiva edir deyə ciddi adamlar daha çox sarkazmlardan istifadə edərək fiqurlarını ictmayıyətə dəha asan çatdırır, nəinki söyüşlərə. Bir de Cəmil Həsənli olsun və yaxud da orda olanların hamısı elə öz siyətlərini göstərirər və bu onların özürlərinə aiddir".

Əli Orucov: "Söyüş söyən, təhqir edən siyasetçi..."

AMİP katibi Əli Orucov istənilən halda bunun yolverilməz hal olduğunu söylədi: "Mənse, siyaset həm də əxlaq və etika deməkdir. Ancaq "Milli Şura"dakiların heç biri nə siyasetçidir, nə de əxlaqlı. Siyasetçi bütün üstün parametrlərə görə cəmiyyətdə etalon olmalıdır. Hansı siyasetçi ki, söyüş və təhqir ritorikasından istifadə edir, yaxud kimisi

aşağılayırsa, demək, həmin siyasetçinin cəmiyyətə deməye sözü, göstərməyə də üzü yoxdur, tükenibdir, psixoloji durumu və əsəbəri də yerində deyil. Siyasetdə ilk növbədə əxlaqi və milli dəyərlər qorunmalı, etik normalar gözənləməlidir. Hətta ən nifret edilən şəxs də bu dildə danışmaq düzgün deyil. Söyüş söyən, təhqir edən siyasetçi, yaxud da kim olur-olsun özü də eyni cavabı almağı və bunu həzm etməyə məcbur olmağı göz önungələməlidir. Təessüf ki, siyasi cameemizdə belələri var. Hətta bəziləri tollar dəstəsi və söyüş makinası saxlayır. Söyüşün və təhqirin sonu ya qarşılurmaya, ya da dava-dalaşa, düşmənciliyə getirib çıxarıb ki, buna da qətiyyən yol vermək olmaz. Siyasetçi məsuliyyətli olmalıdır və işlətdiyi hər bir ifadənin, cümlənin çəkisini, dəyərini, hətta məsuliyyətini bilmelidir. Azərbaycanda siyasi maariflənmə və siyasi mübarizə ənənələri gec-tez tam formalaşacaq, o zaman belələrinə yer qalmayacaq".

Müxalifatdən Cəmil Həsənləi "siyasi təlxək" cavabı

ADP sədr Sərdar Cəlaloğlu hakimiyətə dialoqa gedən müxalifet partiyalarını "tryapka" adlandırmaq "tryapka"lıdan da betərdir: "Hakimiyətə dialoqua iştirak cındırıq deyil. Bizi cındır adlandırrısa, görün onun özü nədir. "Tryapka" adı belə birisi üçün çıxdır. O, cındırdan da aşağı seviyyəli hərəkət edib. "Tryapkallılığın" nüüməsini Cəmil Həsənli son 20 ilde dəfələrlə ortaya qoyub. Bu adam iki dəfə hakimiyətdən deputat mandatı payı alıb. Sonra ona mandat verənlər də xəyanət edib. Korrupşioner olması mehkəmə qərarı ilə sübuta yetirilən adamların müdafiəcisi olub. Cəmil Həsənli həmişə oyunda iştirak edib, təlxəkkılı edib və həmişə də şəxsi mənfəətini güdüb. Dəfələrlə satqınlıq edib. Eləmediyi qəlet qalmayıb. Buna görə utanıb yerə girmir. Adını da alım qoyub. Bu adam heç vaxt əslində siyasetçi olmayıb və indi de siyasetçi deyil. O, neçə ildir siyasetdə, sadəcə, təlxəkkılı rolu oynayır. Elmlı alımdır, lakin siyasetçi deyil. Çünkü o cür siyasetçi olmur. İstənilən müxalifet partiyası həmin təhqirə görə Cəmil Həsənləyə qarşı hüquqi dava açı bilər. Biz, sadəcə, məsələni bu müstəviyə çəkmək istəmirik. Biz onun Azərbaycanın tarixini öyrənmək baxımdan xidmətlərini nəzəre alıb güzəşt edirik. Gültəkin Hacıbəylinin Cəmil Həsənləyə züy tutmasına gelince, Gültəkinin hansı prinsiplərə deputat olduğunu Azərbaycanda hamı bilir. Görünür, o özü yaxşı bilir "tryapkallıq" nə deməkdir. Mən şəxsnə bilmirəm insan necə "tryapka" ola bilər. Amma o, "tryapka" nə olduğunu bilir. Başına gəlib axı".

Və sonda bir dəfə demək istərdim ki, xalqın, millətin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsine sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər - Xalq düşmənləri!!! Və bu satqınlar bilməlidirlər gec-tez xalqın qarşısında en ağır cezələrini alacaqlar, özü də bağışlanılmayan cəzələrini!

Rəfiqə HÜSEYNOVA

DİN Gəncədəki intiharla bağlı məlumat yayıb



Son günlər sosial şəbəkələrdə intihar etmiş bir nəfər Gəncə şəhər sakininin ölüm səbəbleri barədə həqiqətə uyğun olmayan, əsəssiz xəbərlər yayılıb. Daxili İşler Nazirliyindən SIA-ya verilən məlumatda görə, iyul ayının 18-də Gəncə şəhər Baş Polis idarəsinin Nizami Rayon Polis idarəsinə bir nəfərin xidməti ərazidəki binalardan birinin damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis idarəsinin əməkdaşları hadisə yerində olub, prokuror-kriminalistin və məhkəmə-tibb eksperinin iştirakı ilə meyite baxış keçirilib, digər zəruri herəkətlər yerinə yetirilib. İlkin araşdırma zamanı müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğununda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma - Təqsirkardan maddi, xidmeti və ya sair cəhətdən asılı olmuş zərərcəkmiş şəksi onunla amansız rəftər etmə, onun leyaqətini mütemadi olaraq alçaltma, ona hədə-qorxu gelmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma) ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb. Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülen xəsarət və xəsərat izlərinin aşkarlanması, mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanmışdır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Həbib Müntəzir və Qənimət Zahidin erməni maraqları

Onların yalanlarının ömrü heç 40 gün də çəkmədi

Həbib Müntəziri və Qənimət Zahidin Azərbaycan dövlətinə və xalqına qarşı şəratma, riyakar fəaliyyətlərini ifşa edən daha bir fakt ortaya çıxb. Məhz dezinformatorluq vasitəsi ilə feyk xəbərləri ictimai rəyə sırmaga cəhdlər göstərən bu iki ünsürün fəaliyyətləri o qədər çirkin və hiddətdoğlu rucudur ki, hətta onların özlərinin təmsil olunduqları düşərgə üzvləri belə, zaman-zaman həmin fəaliyyətlərin həddi aşdırını bildirirlər. Lakin nəzərə alarsaq ki, bu iki fərdin istiqamətvericisi - AXCP sədri Əli Kərimli və "Milli Şura"dır, eyni zamanda, adıçəkilən partiya və siyasi qurum sifarişlərini erməni lobbisindən alır, bu zaman hər şey gün işığına çıxmış olur.

Fotolara nəzər salarkən və nəticələrə vararkən, növbəti gerçəkliliklər üzə çıxır

Xatırladaq ki, onlar sosial şe-

bekələrdə yaydıqları saxta fotolarla, guya Azərbaycanda polis tərəfindən saxlanılan şəxslərə işgəncə verilməsi görünüşünü yaratmağa çalışırlar. Hələ bu da azmiş kimi, Qənimət Zahid, hətta daha izafi riyakarlı-

lin en isti dövrüdür. Daha sonra fotolardan birində Azərbaycan bayrağının və DİN-in embleminin olmasına diqqət çəkmək isteyirlər. Bu məsələ ilə bağlı DİN-dən də açıqlama verilmişdi. Məhz həmin foto digər fotolarla müqayisədə bulaqdır. Bunu adı gözle diqqətə baxdıqda da aydınlaşdırmaq mümkün kündür. Bu isə onu deməyə əsas verir ki, həmin bayraq və üzərində

GERMANY ← Torture Photos Traumatize Refugees in Germany
Officials at German centers for the treatment of torture victims say the graphic photographs of Iraqi prisoner abuse have triggered painful memories among their patients, most of them asylum-seekers.

The images of a naked Iraqi man held on a dog leash by a female prison guard or that of an Iraqi prisoner standing on a box with his head covered, and wires attached to his hands sparked disgust around the world.

But for hundreds of torture survivors undergoing therapy at Berlin's Center for the Treatment of Torture Victims (BFTZ), the graphic photographs have rekindled horrifying memories they have spent years trying to get over.

"The photographs flashed on television and in newspapers have awakened sad and shameful memories for many of our patients," Salah Ahmed, a therapist at the Derting Clinic, said.

БЕЗФОРМАТА Саранск ▾ Выберите рубрику Главное | Архив | Источники | Погода | Газовщиком-аферистов в Саранске «брал» ОМОН
Эффектным задержанием закончилась деятельность компании, которая несколико в столице Мордовии деятельности, в которых умного вопросов.

Операция по задержанию «брэйз подозреваемых в мошенничестве, проявившихся в сопровождении бойцов ОМОН» устроила скандал в Мордовии.

şa dalaraq bu fotoları guya Qarabağ yürüşü zamanı təxribatlar töretdikləri üçün saxlanılan cəbhəçilərlə əlaqələndirməkdən belə çəkinmədi.

Lakin fotolara nəzər salarkən və nəticələrə vararkən, növbəti gerçəkliliklər üzə çıxır. Bu fotolara diqqət yetirdikdə məlum olur ki, orada olan şəxslərin geyimləri qalın, yeni qış geyimləridir. İndi isə

DİN-in emblemi olan suvenir göruntüsü xüsusi montaj programı ile ora əlavə olunub. Bu cür işlərde Qənimət Zahidin "yaxşı təcrübəsi" var. O "bigstockphoto.com" saytından fotonu götürüb emblemi silib-təmizləyib, bir cəbhəçinin fotosunu deyə təqdim edən adamdır.

Məlum fotoların ilk olaraq Almaniyada mühacirətdə olan Həbib Müntəzir tərəfindən yayılması da bu ehtimalları təsdiqləmiş olur



“İsgəncə” məsələsinə gəldikdə isə, Azərbaycanda bu kimi hallara heç bir vaxt rast gelinməyib və saxlanılan şəxslərə çılpaq vəziyyətdə işgəncə verilməsi, ümumiyyətlə absurdurdur. Heç şübhəsiz işgəncə məsəlesi AXCP və “Milli Şura” tərəfindən “Amnesty International” kimi QHT-lərin hesabatına düşmək və ianə almaq üçün uydurulub. Reallıqda isə işgəncə məsəlesi Azərbaycan üçün tamamilə yaddır. Ancaq bu cür hallara bir sıra xarici ölkələrə Rusiya, ABŞ, Yurmanistan, Almaniya kimi ölkələrin təcrübəsində rast gəlinir və internetdə bunları təsdiq edəcək kifayət qədər materiallar da var. Statuşa əlavə edilən şəkillər də bu ehtimalları təsdiq edir. Məsələn, elə də uzağa getməyərək, amerikalı hərbçilərin İraqda keçirdikləri anti-

terror əməliyyatları zamanı saxla-

dıqları insanlara qarşı işgəncə me-

todularını eks etdirən onlarla fotolar,

videolar mövcuddur.

Elezə də, bu çərçivədə yanaşma edərsək, “google” vasitəsilə axtarış edəndə ortaya digər faktlar çıxır ki, Almaniyaya xarici ölkələrən gələn və mühacir kimi kamparda yaşayan şəxslərə qarşı bu formada işgəncələr verilir. Məlum fotoların ilk olaraq Almaniyada mühacirətdə olan Həbib Müntəzir tərəfindən yayılması da bu ehtimalları təsdiqləmiş olur. Beləliklə, bir daha sübut edilir ki, əslində, bu kimi addımların arxasında əsl düşməncilik maraqları dayanır və bu maraqların erməni maraqları ilə heç bir fərqi yoxdur.

Rövşən RƏSULOV

Təhmasib Novruzov: “Əli Kərimli 5 manata dostlarını satmaqdan çəkinməz”

Xaricidə ki, “söyüs müxalifəti” öz təxribatlarını, şər və böhtənlərini daha geniş formada davam etdirirlər. AXCP sədri Əli Kərimlidə, “Milli Şura”nın rəhbəri və digərləri də həmin “söyüs müxalifəti” ilə maraqları üst-üstə düşən dezinformasiyalar yayırlar. Bu da bir daha təsdiq edir ki, xaricidəki və daxildəki məkrili qüvvələr eyni mərkəzdən idarə olunurlar. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, dünən, bu gün deyil, tarixən Azərbaycan həzər zaman böyük güclərin maraqlarında olub:

“Həm bu torpaqların münbitliyi, bərəkəti olması, həm də geosiyası baxımdan əlverişli məkəndə yerleşməsi həmişə Azərbaycana dünya güclərində maraqların qaradı ki, bunun da əziiyyətinə bu yerlərin qədim sakinləri olan ulularımız çəkib. Quruluşlar, siyasi formasiyalar, düşüncələr dəyişsə də, dünən yənə regiona olan maraqla-



rında dəyişiklik yoxdu. Üstəgəl son yüz əlli ilde Azərbaycanda zəngin karbohidrogen yataqlarının uzaq çıxması bu maraqları bire beş artırıb. Yəni dünyadan böyük gücləri həzər zaman bu torpaqlara gözlərini bərəldiblər və nə yazıqlar ki, həmişə istəklərinə çatmaq üçün içimizdən zeif iradələ ünsürləri təpiblər, onlardan öz məqsədləri üçün yararlanıblar. Dünya dəyişsə də bu siyaset dəyişmir və bu gün həmin ünsürlərin davamlıları mehz Əli Kərimli, Cəmil Həsənlər kimi dövlətinin, milletinin maraqlarını əcnəbilek rəsatənlərdi.

T.Novruzov bildirdi ki, Əli Kərimli və Cəmil Həsən-

li bəzi bisavad, dunyada gedən proseslərdən baş çıxarmayan insanları əle alıb erməni və ermənipərest qüvvələrin niyyətlərinin reallaşmasına xidmət edirlər: “Ə.Kərimli pula hərisdir. O 5 manata dostlarını satmaqdan çəkinməz. Qaldı bunların eyni mərkəzdən idarə olunmaları məsələsinə, bu na hec bir şübhə yoxdur. Çünkü Azərbaycana qarşı təxribat planları həzər zaman mərkəzləşmiş qaydada olub, əsasən ermənilərdən, zaman-zaman digər etnik qruplardan da istifadə edərək isteklərini həyata keçirməye çalışıblar. Sapi özümüzdən olan baltaların pula, dunya malına həris adamların tamahı isə belə qüvvələr üçün ələdüşən fürsətdir. Belələrini rahatca əle alıb öz millətinə və dövlətinə qarşı istifadə edirlər. Belə düşünləmiş siyaset dağınq ola bilməz, vahid mərkəzdən idare olunmazsa nəticəni də istedikləri kimi ala bilmələr. Bu baxımdan, bu tipli ünsürlərin bir mərkəzdən idare olunduqları danılmazdır. Onların fəaliyyətlərini diqqətlə izləyən her kəs buna aydın görür”.

Gülyana

Mayis Səfərli: “Onların erməni ilə heç bir fərqi yoxdur”

“Türkiyə-Azərbaycan birgə hərbi təlimləri başa çatdı. Düşmənlərimizi təlaşlaşdırın, region dövlətlərinin və dönya-ın diqqətlə izlədikləri iki qardaş ölkənin müxtəlif qoşun növlərinin mürəkkəb döyüş məşqləri, əslində, ənənə halı almış və planauyğun tədbir idi. Lakin işgalçi Ermənistən Tovuzla sərhəddə törətdiyi təxribatdan cəmi bir neçə gün sonra Türkiyə Ordusunun 11 min heylə, böyük sayda hərbi texnika, hərbi havva qüvvələri ilə ölkəmizə gəlişi düşmənlərimizi və onların havadarlarını vahimənləndirdi”. Bunu SİA-ya Yurdaş Partiyasının sədri Mayis Səfərli deyib.



rəfədə olacaqdır”.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın “83 milyonluq Türkiye xalqının nebbi Azərbaycanla döyünlər. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazımlı olan ne varsa, edəcəyik” - söyleməsi də bütün əleyhdarlarımıza bir mesajdır. Artıq hər kəs yaxşı başa düşür ki, bütün bu deyilənlər gelişi xoş sözərə deyil, işdə, əməldə öz əksini tapan səmimi qardaş istəkləridir. Əlbəttə, xalqımızın bu əməkdaşlıqdan, qardaşlıqdan böyük gözənlərli var. Ənənəvi ki, birliyimizin sayəsində tezliklə erməniləri torpaqlarımızdan qovacaq, böyük coğrafiyani əhatə edən bölgəmizdə sülhün, istiqarətin bərqərar olmasına nail olacaq”.

Ceyhun Rasimoglu

Adət və ənənələlərin, bayramların, mərasimlərin ictimai xarakteri onların kütləviliyi ilə səciyyələnir. Cəmiyyət hayatındaki kütləviləşmə isə ictimai həmrəlinin, mənəvi-psixoloji birliyin və vəhdətin təməlidir.

Ümumbəşəri dəyərlər

Ümumbəşəri dəyərlər də adət və ənənə kimi ictimai xarakterlidir. Ancaq adət və ənənələrdən fərqli olaraq ümumbəşəri dəyərlər qlobal əhəmiyyəti şüurun təzahür formasından ibarətdir. Ümumbəşəri dəyərlər insan cəmiyyətində həmişə mövcud olmuşdur. Ümumbəşəri dəyərlər eley bir mənəvi təsir vasitəsidir ki, onlar bir məkanda yaranır və öz ictimai xarakterinə görə sərhədlerini genişləndirir bilir. Ümumbəşəri dəyərlər, başqa sözlə, insanın ictimai şüuruna daha intensiv şəkildə təsir edən mənəvi - psixoloji vasitədir. Ümumbəşəri dəyərlər mədəni enenləri olan insan cəmiyyətlərinin hər birində formalşa bilər. Məsələn, Azərbaycanda XII əsrin böyük dahi mütefikkiri Nizami Gəncəvinin yaratdığı insan azadlığı, hüquq bərabərliyi haqqındaki fikirlər, demokratik cəmiyyət arzuları ümumbəşəri ideyalar kimi qiymətləndirilə bilər. Doğrudan da Nizamidən əvvəl bədii ədəbiyyatda bu ideyalar ümumiləşdirilməmiş və həmin dövrün dövlətçilik qurumlarda onların həyata tətbiq olunması barədə heç bir təşəbbüs yaranmışdır. Lakin ideyalar yasılmışdır. Nizaminin əsərləri ya-

edəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yasaq hüquq qazanmış nümunələrini yaratmışdır.

Məlumdur ki, Yaxın Şərqdə baş veren hadisələrdən sonra Avropanın aparıcı dövlətlərinin bir çox siyasetçiləri multikulturalizmin iflasa uğradığı və məhvə məhkum olması iddiasını ortaya atırlar. Büyük Britaniyanın baş naziri Devid Kemeran isə daha da irəli gedərək, multikulturalizmin sona çatdığını bəyan etdi. Qərb siyasetçilərinin bu bəyanatları ilə razılaşmayan Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan etdi ki, multikulturalizm sona çatmayıb, multikulturalizm terrorun, mühəribənin, xenofobiyanın, islamofobiyanın, antisemitizmin, dini və milli qarşıdurmaların alternativi olan yegane yoldur. Bu yoldan çəkinmek, multikulturalizmin iflasa uğraması ilə razılaşmaq, bəşəriyyət üçün çox böyük fəlakətlər gətirə bilər. Bu da o deməkdir ki, bəşəriyyət qlobal miqyasda, dünyada gedən prosesləri nəzərə almadan ortaq məxrec tapmasa və ümumi razışmalar

Bu da danılmaz həqiqətdir ki, multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır, biz də ölkəmizdə bu dəyərləri qorunmalı və təhlükə etməliyik. Qloballaşma milli mədəniyyət və ənənələrin prioritətlərini gizli şəkildə dağıdır, özünəməxsusluqdan uzaqlaşmağa getirib çıxarı və cəmiyyətin coğrafi və iqtisadi vəziyyətindən və siyasi quruluşundan asılı olmayaraq onun qərbeləşməsini həyata keçirir.

Nəzərə alıqdə ki, müasir dövrde qloballaşmanın təbiri ilə Qərbe məxsus mədəniyyət etiketləri başqa ölkələrə səssiz - küysüz daxil olur, onda, milli mədəniyyətimizin qorunması haqqında Heydər Əliyev tövsiyələrinə bigənə qalmağın yolverilməz olduğu hamını düşündürməlidir. Biz Qərbdən eley etiketləri qəbul etməliyik ki, onlar milli - mənəvi dəyərlərimizi zənginləşdirə biləsin. Çünkü müasir beynəlxalq ineqrasiya şəraitində Azərbaycan cəmiyyəti özünü dünyadan tacrid edə bilmez. Bu gün Azərbaycan Respublikası iqtisadi, siyasi, elmi, mədəni və bir çox sahələrdə beynəlxalq ineqrasiya məkanına qoşulmuşdur. Ona görə də bəşər mədəniyyətinin ən yaxşı ənənələrini qəbul etmək bir zərurətə çəvrlmişdir. Eyni zamanda, mə-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Azərbaycançılıq və ümumbəşəri dəyərlər

yıldıqca, oxunduqca onun yaratdığı ideyalara da maraq çoxalmışdır.

Avropada həmin ideyalar Nizamidən dörd yüz il sonra oyanmağa başlamışdır.

Azərbaycanlıların "beynəlmələçi xalq" olduğu ümumi sözlərə "sübuta yetirilmiş", milli ruha yaxınlıq, milli təessübkeşlik, milli iftخار hissəleri millətçilik kimi qiymətləndirilmiş, hətta təqiblərə məruz qalmışdır. Xalqımızın mənəviyyəti ilə səsleşməyən bir sıra hərəkətlər "sosialist yeniliyi", "komunizm quruculuğu prosesində formalşan yeni adətlər" kimi təhlükə olunmuşdur. Milli özünnəməxsusluq əsasən ayrı-ayrı fərdlərin vətənpərvərliyi ilə məhdudlaşdırılmış, beynəlmilləlik isə beynəlmələçilik, daha dəqiq deşək, müxtəlif millətlərdən olan xalqların dostluğunun inikası kimi təqdim edilmişdir. Mehəz bütün bunlara görə ədəbiyyatda millilik və ümumbəşərilik problemlərinin yeni baxımdan öyrənilmesi gənən tələbi kimi qarşıda durur. Bu baxımdan Azərbaycanın xalq şairi Səməd Vurğunun yaradıcılığı xüsusi maraq doğurur. Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və

əldə etməsə, özünü böyük təhlükə ilə üz-üzə qoya bilər.

Avropadan tam fərqli olaraq Azərbaycanda minilliklər boyu dinc- yanaşı yaşayan fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qorumağı bacarıclar. Hazırda isə cəmiyyətdə bu yönədə mövcud olan pozitiv münasibətə çox mühüm çalar - dövlət siyaseti əlavə olunub ki, bu da respublikamızda multikultural mühitin qorunması və inkişaf etdiriləməsi perspektivlərini təmin edir. Göründüyü kimi, Qərb dünyasında mövcud olan multikulturalizm isə həmin ölkələrə siyasetin qacqınlara, ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, sadəcə, "dözümlü" münasibətdən qaynaqlanır. Buna görə də, həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adalarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəfləyən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan, bu fealiyyətlərini dövlət siyasetlərində anoloqsuz ənənə halına salan egoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmi alternativsiz həyat tərzinə çevirən Azərbaycanla müqayisə etmək belə, düzgün deyil. Bunu Prezident İlham Əliyev də öz bəyanatı ilə bir daha sübut etdi.

dəniyyətlərin yaxınlaşması Azərbaycan cəmiyyətine xas olan milli - mənəvi dəyərlərinin bir tərkib hissəsinə چərçivəsində əsasən onu zənginləşdirəməsinə də təminat yaradır. Əlbəttə ki, vacib şərt milli mədəniyyətin qorunmasından ibarətdir. Bu na görə Ümummilli liderimiz Heydər Əliyev göstərir ki, "öz milli - mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalyıq".

Ümumbəşəri dəyərlərlə bağlı nələrin qəbul edilməsinə də Heydər Əliyev bir konkretlik və aydınlıq gətirir. Heydər Əliyev göstərir ki, "bunun içərisində həm demokratiya, həm hüquq normaları, həm dünyevi dövlət, həm insan azadlığı, insan haqlarının qorunması, plüralizm, sərbəst ticarət, insan sərbəstliyi, sərbəst bazar ticarəti, sərbəst bazar iqtisadiyyatı var - bunlar hamısı ümumbəşəri dəyərlərin bizim milli - mənəvi dəyərlərə vəhdətindən meydana gələn müddəalardır".

Bu müddəaların qəbul edilməsi Azərbaycanda dövlətçiliyin təməlinin möhkəmləndirməsinə zəmin yaratmaqdır, dövlətçiliyin attributlarına hörmət və ehtiram göstərməkdir, Azərbaycan mədəniyyətini dünya mədəniyyətinə ta-

nıtmaqdır, milli mədəniyyətimizi dünya mədəniyyətinin bərabərhüquqlu subyektinə çevirməkdir, dünya elmindən səmərəli şəkildə bəhrələnməkdir, iqtisadiyyatımızı gücləndirib düşmən üzərində qələbəye və xalqımızın rəfahının yüksəldilməsinə nail olmaqdır.

Bütövlükde milli - mənəvi dəyərlərimizin zənginləşməsi cəmiyyətimizdə mənəvi zənginlik yaradılmasına, milli şurur yetkinləşməsinə və müstəqil dövlətçiliyimizin mənafeyinin qorunmasına xidmət göstərilməsi deməkdir. Başqa sözlə, cəmiyyətdəki milli və mənəvi zənginliyin özü müstəqil dövlətçiliyimizin mənəvi dayağıdır.

"Azərbaycanşunaslığın" formalşmasında türkoloqlar, iranşunaslar, qafqazşunaslar, semitoloqlar, deykələr ki, eyni dərəcədə iştirak etmişlər, ona görə də, həmin elm sahələri üzrə mütxəssislərin çox zamanı biri digərinə tamamilə inkar edən mülahizələri azərbaycanşunaslıqla sinkretik (və "beynəlmələl") bir sistem təşkil edir... Ümumbəşəri baxımdan, "Əlbəttə, beynəlmələ ümumbəşəri dəyərlərə hörmət etmək her bir xalqın mükəmməlliyini, mədəni səviyyəsinin yüksəklərini göstərir; bununla belə, her hansı xalqı zorla beynəlməlləşdirinək ona heç bir "hüquq, yaxud nüfuz gətirməz, eksi, həmin xalqı öz kökündən, tipologiyasından ayırb, dünya pro-

seslerinin önünde gedənlərin kölgəsinə çevirir...".

Deməli, beynəlmələçilik xalqlar arasında zorla yox, ayrı-ayrı xalqların siyasi, iqtisadi və mədəni inkişaf səviyyəsinə uyğun olaraq, xalqlar öz aralarında heç bir təsir olmadan beynəlmələ münabəsətlər, əlaqələr yaratmalıdır...".

Azərbaycanşunaslığın əsas problemi dedikdə, hər şeydən evvel, Azərbaycan xalqının mənşəyi (kökü, soykökü) və onun inkişaf tarixi nəzərdə tutulur. XX əsrin 30-cu illərinə qədər Azərbaycan xalqının mənşəyi elmi-tarixi istiqamətdə əpanlsada da, 30-cu illərdən sonra isə, müxtəlif siyasi ideoloji mövqedən tədqiq olunmağa başlanılmışdır. Beləcə də, xalqımızın mənşəyi (etnogenizi) müxtəlif şəkildə "həll edilmişdir" - türkoloqlar türk, iranşunaslar İran, Qafqazşunaslar bu və ya digər qeyd-sərtlə də olsa, Qafqaz (Alban) başlangıcı əsas götürünüş və nəticə etibarilə qeyri-elmi xarakterli, saxtalaşdırılmış bir "metodoloji" mənzərə yaranmışdır. Odur ki, indi Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkül tarixi barədə əsaslı, mükəmməl, vahid fikir və mülahizə söyləmək olduqca çətindir.

Vahid Ömərov
F.U.F.D.D.O.S.



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

15 avqust

Ses

Son sahifə

"Liverpul"da ötən mövsümün ən yaxşı futbolçusu



İngiltərə çempionu "Liverpul"da otən mövsümün ən yaxşı futbolçusunu seçib. İngiltərə klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, komandanın kapitani Cordan Henderson azarkeşlərin səsverməsində 2019/20 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülüb. Qeyd edək ki, 30 yaşlı ingilis yarımmüdafiçi otən mövsüm keçirdiyi 40 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

"Neftçi"nin futbolçusu: "Meydanda can qoymağa hazırlam"

“Artıq iki ildir ki, “Neftçi”də-yəm və liqaya yaxşı bələdəm. Burada özümü daha yaxşı hiss edirəm. Azərbaycanda sanki öz evimdəyəm. Çünkü burada xoşbəxtəm. İnsanlar mənə xoş münasibət göstərirlər”. Bu sözləri “Neftçi”nin futbolçusu Mamadu Kane klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Afrikalı yarımmüdafiəçi "Neftçi"nin Qəbələdəki toplanışı barədə də danışıb: "Biz Qəbələyə getməzdən əvvəl koronavirusla bağlı test verdik. Orada isə təhlükəsizlik tam yüksə-



səviyyədə idi. Hazırlığımız yaxşı davam edir. Hər şey məni qane edir və ümumilikdə her şey xoşuma gelir. Meşq və bərpa prosesləri yaxşıdır. Qidalanmamız da yüksək seviyədədir, razıyam. Gərgin məşq edirik, həm çempionat, həm də Avropa Liqasının oyunlarına hazırlaşırıq. Komandada hamı xoşbəxtidir. Canla-başla məşq edirik. Mənə olan dəstək və sevgiye görə azarkeşlərə təşəkkür edirəm. Buna görə xoşbəxtəm və meydanda can qoymağa hazırlam".

Bakıda evdən qızıl-zinət əşyaları oğurlandı

Evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqdə şübhəli bilinen Bakı şəhər sakini P.Mehərrəmov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri



İspaniyada küçədə sıqaret çəkmək qadağan olunacaq

Qalisiya və Kanar adalarında koronavirusun yayılmasına qarşı mübarizə aparmaq məqsədilə küçədə sıqaret çəkməyə qadağan qoulub. AZƏRTAC xəbər verir ki, onların bu tədbirinə İspaniyanın digər regionları da qoşulmaq niyyətindədir.

Tədbir Milli Səhiyyə Sisteminin İctimai Səhiyyə Komissiyası tərəfindən iyul ayında hazırlanmış sənədə uyğun qaydada həyata keçirilir. Sənəddə sıqaret və veypinqin koronavirus xəstəliyinə yoluxma riskini artırıldığı, həmcinin sıqaret çəkməklə maska taxmağın bir-birinə uyğun gəlmədiyi vurgulanır. Yeni qaydalara görə, bütün ictimai yerlərdə maska taxmaq məcburidir.



Əksəriyyəti ailə daxilində və əyləncə yerlərində baş vermiş 28 yoluxma faktı aşkar edildikdən sonra Kanar adalarında bölge hökuməti COVID-19-a qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsini təsdiqləyib. Beləliklə, ictimai yerlərdə maskalardan istifadə etmə və sıqaret çəkmə ilə bağlı tətbiq olunmuş qaydalara ailə məclislərində 10 nəfərdən çox adamın toplaşmasına qoyma qadağan qadağan olunub.

Küçələrdə sıqaret çəkməyə qoymuş qadağan hazırladı Valensiya, Kastiliya-Leon, Kastiliya-la-Manç, Kantabriya, Balear adaları, Navarra, Asturiya, Madriddə aktiv müzakirə olunur. Əndəlus hakimiyyəti qadağaları tətbiq etməyə tələsmir və bunun "elmi sübutunu" gözləyir. Kataloniya, Estremadura və Mursi isə hələlik bu təşəbbüsden imtina edir.

İspaniya Səhiyyə Nazirliyinin verdiyi məlumatlara görə, son gün ərzində ölkədə 2 min 935 COVID-19-a yoluxma faktı aşkarlanıb ki, bu da mayın sonundan etibarən qeydə alınmış en yüksək göstəricidir. Qeyd edək ki, pandemiya başlayandan bəri İspaniyada ümumilikdə 337 min 334 nəfər koronavirus infeksiyasına yoluxub.

TƏBRİK EDİRİK!



Cəfərov Ağalar Söhbət oğlunun 50 yaşı tamam olur. Ömrün müdriklik zirvəsinə yön alan bu əlamətdar yubileyi münasibətələr Ağalar müəllimi atası Söhbət müəllim və anası Əzizə xanım, həyat yoldaşı Elmira xanım, övladları Sevinc və Aynur, Murad və El-nur, həmçinin nəvərləri Elxan və Nuray, qudası Südəbə xanım, və kürəkəni Orxan, qardaşları və bacıları ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və həyatının xoşbəxt keçməsini arzu edirlər.

Gülben Ergen bir səhvi ilə özünü biabır etdi



Türkiyənin tanınmış müğənnisi Gülben Ergen sosial şəbəkələrdə biabır olub. Müğənninin hıyləsinin üstü açılıb. Demə, Gülben Ergen saxta hesab açıbmış və oradan öz hesabına, paylaşmalarına, əsasən də şəkillərin altından təriflər yazmış.

Gülben Ergen bu dəfə də özünü saxta profilən tərifləmək istəyib. Lakin o, saxta hesaba keçməyi unudub və elə öz profilində paylaşdığı şəkin altında şərh yazıb. O, fotosunun altından "Can kadın" şərhini yazıb.

Bunu izleyicilər həmin dəqiqə başa düşübər və müğənnini elə salmağa başlayıblar. "Əlbət-kirləşirəm" və s. kimi şəhərlər yazılıb.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın
mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yılır, sahifələrin.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SİA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertesindən
başqa hər gün
nəşr olunur

Tiraj: 4600